

AAA_2003#01#Q16#01 (eduman) testinin sualları

Fənn : 2003 Praktiki audit

1 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;
- işəmuzd fəhlələrə əmək haqqının hesablanması üzrə uçotun və ona nəzarətin təşkilinin yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

2 İşçilər üzrə şəxsi vərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;
- işəmuzd fəhlələrə əmək haqqının hesablanması üzrə uçotun və ona nəzarətin təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

3 Məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- işəmuzd fəhlələrə əmək haqqının hesablanması üzrə uçotun və ona nəzarətin təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;

4 Sexlərdə iş vaxtının uçotu tabelinin aparılmasının yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqaməti-nə aid edilir?

- işəmuzd fəhlələrə əmək haqqının hesablanması üzrə uçotun və ona nəzarətin təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;

5 Mühasib tərəfindən aylıq, rüblük və illik toplanmış əmək haqqı məbləğinə nəzarətin yoxlanması proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işəmuzd fəhlələrə əmək haqqının hesablanması üzrə uçotun və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək haqqı üzrə icmal hesablamaların yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

- Əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;

6 Sənaye müəssisəsində keçmişdə ümidsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- «Qanunvericilik üzrə ehtiyat»;
 «Gələcək hesabat dövrlərin gəlirləri»
 «Emissiya gəliri»;
 «Ümumi mənfəət (zərər)»;
 «Hesabat dövrünün xalis mənfəəti»;

7 Sənaye müəssisəsində təhtəlhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Kassa» K-t «Təhtəlhesab məbləğlər»
 D-t «İstehsalat məsrəfləri» K-t «Təhtəlhesab məbləğlər»
 D-t «Inzibati xərclər» K-t «Təhtəlhesab məbləğlər»
 D-t «Təhtəlhesab məbləğlər» K-t «Öməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
 D-t «Öməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»

8 Malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
 D-t “Material ehtiyatları” K-t Malsatan və podratçılara kreditor borcları
 D-t Malsatan və podratçılara kreditor borcları K-t “Material ehtiyatları”
 D-t «İddialar üzrə hesablaşmalar» K-t “Material ehtiyatları”
 D-t “Material ehtiyatları” K-t “Təhtəlhesab məbləqlər”

9 Material-istehsal ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Istehsalat məsrəfləri », “Kassa” K-t «Ümumi mənfəət (zərər)»
 D-t “Kassa”, «Bank hesablaşma hesabları» «Ümumi mənfəət (zərər)”
 D-t «Material ehtiyatları», «İstehsalat məsrəfləri» K-t “Ümumi mənfəət (zərər)”
 D-t « Ümumi mənfəət (zərər)» K-t “Material ehtiyatları”
 D-t “Material ehtiyatları” K-t “Ümumi mənfəət (zərər)”

10 Artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Kassa» K-t “Material ehtiyatları”
 D-t «Malsatan və podratçılara kreditor borcları K-t “Umumi mənfəət (zərər)”
 D-t “Umumi mənfəət (zərər)” K-t Malsatan və podratçılara kreditor borcları
 D-t «Bank hesablaşma hesabları» K-t “Material ehtiyatları”
 D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”

11 Anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «İddialar üzrə hesablaşmalar» K-t “Material ehtiyatları”
 D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
 D-t “İddialar üzrə hesablaşmalar” K-t Malsatan və podratçılara kreditor borcları
 D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t “Material ehtiyatları”
 D-t «Inzibati xərclər» K-t «Material ehtiyatları”

12 Satış qiymətinin formalaşmasının düzgünlüyü hansı halda yoxlanılır:

- satıcı və podratçılar ilə hesablaşmaların auditi zamanı
- əməyin ödənişi üzrə hesablaşmaların auditi zamanı
- maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi zamanı
- alıcı və sifarişçilər ilə hesablaşmaların auditi zamanı
- təsisçi və səhmdarlar ilə hesablaşmaların auditi zamanı

13 İlkin uçot sənədləşməsinin düzgünlüğünün yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotundla əks olunmasının düzgünlüğünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;

14 Ümüdsiz debitor borclarının silinməsinin düzgünlüğünün yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüğünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

15 Kommersiya krediti üzrə hesablaşmaların yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir:

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüğünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotunun təşkilinin yoxlanması;

16 Malsatan və podratçılarla hesablaşmaların auditi zamanı auditor aşağıdakı hesablar üzrə dövriyyəni yoxlayır:

- 171, 175, 215, 216
- 411, 538, 445, 413
- 173, 213, 545, 533
- 411, 431, 434, 445
- 431, 531, 434, 537

17 Sənaye müəssisəsində malsatan və podratçılarla hesablaşmaların yoxlanması ilə bağlı plan və

programı tərtib etməzdən qabaq müəyyən edilməlidir:

- müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;
- malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar;
- malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti;
- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununna görə uçotda əks olunması
- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;

18 Təhtəlhesab şəxslərlə hesablaşmalar adətən aşağıdakı şəkildə yoxlanılır:

- başdan başa
- etibarnamə ilə
- seçmə
- direktorun sərəncamı
- ödəniş cədvəli

19 Təşkilatın kassasında saxlanılan pul sənədlərinə aid edilmir:

- sanatoriya və istirahət evlərinə yol vərəqələri;
- gediş biletləri;
- poçt markaları;
- patent və lisenziyalar
- özlərinin xüsusi və ya digər təşkilatların səhmləri;

20 Məqsədli maliyyələşdirmə üzrə əməliyyatların tərtib olunmasının tamlığı və düzgünlüyü, struktur bölmələr üzrə cari hesabların açılmasının düzgünlüyü yoxlanılır:

- qeyri maddi aktivlərin audit zamanı;
- maliyyə nəticələrinin audit zamanı;
- hesablaşma əməliyyatlarının audit zamanı;
- təsis sənədlərinin audit zamanı;
- kassa əməliyyatlarının audit zamanı;

21 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- tipik səhvələr vasitəsi ilə;
- analitik prosedurlar vasitəsi ilə;
- hesabi yoxlamalar vasitəsi ilə ;
- auditor süburları vasitəsi ilə;
- auditor prosedurlar vasitəsi ilə;

22 Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüğünün yoxlanması aid edilir:

- auditor sübutlarına aid edilir;
- hesabi yoxlamalara aid edilir;
- analitik prosedurlara aid edilir;
- auditor proseduruna aid edilir;
- tipik səhvələrə aid edilir;

23 Sənaye müəssisəsində D-t Alıcılar və sifarişçilərlə hesablaşmalar K-t Bank hesablaşma hesabları müha-sibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- alıcının borcunun ödənilməsini
- mal göndərənə avansın köçürülməsi

- vaxtından əvvəl alınmış avansın məbləğini
- avansın satıcının hesabına köçürülməsini
- avansın sifarişçinin hesabına köçürülməsini

24 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablaşdırıldıqda hara daxil edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfəətinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;
- satışdan kənar xərclərə;

25 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:

- təşkilatın xalis mənfəətinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;
- satışdan kənar xərclərə (gəlirlərə);
- əməliyyat xərclərinin tərkibinə;

26 Pul formasında ödənilmiş kapitalın hər bir iştirakçının payının ödənilməsinə daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Bank hesablaşma hesabları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

27 İştirakçıların paylarının xammal, material və digər formalarda daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Material ehtiyatları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Digər ehtiyatlar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Material ehtiyatları»

28 Ləğv edilmiş səhmlərin nominal dəyəri ilə nizamnamə kapitalının azalmasına silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zərər)»

29 Emissiya gəlirinin ehtiyat kapitalına hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Emissiya gəliri»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Emissiya gəliri»
- D-t «Emissiya gəliri» K-t «Nizamnamə üzrə ehtiyat»

- D-t «Emissiya gəliri»K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Bank hesablaşma hesabları» K-t «Emissiya gəliri»

30 əvvəllər satın alınmış xüsusi səhmlərin satışının nəticələri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Pul vəsaitlərinin ekvivalentləri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Bank hesablaşma hesabları» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı»K-t «Pul vəsaitlərinin ekvivalentləri»

31 Təsisçilərin payının faktiki daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t pul vəsaitlərinin uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t pul vəsaitlərinin uçotu hesabları;
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesablar ;
- D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalı»;

32 Auditorun fikrincə təşkilatın işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılış düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221«Kassa»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»

33 Təsisçilər tərəfindən audit olunan təşkilatın nizamnamə kapitalına payların qanunvericiliklə müəyyən olunmuş vaxtda köçürülməməsi faktı:

- auditor rəyinin verilməsindən imtina üçün əsas hesab olunur
- mənfi auditor rəyinin veriləsi üçün əsas hesab olunur;
- audit olunan təşkilatın fasiləsizliyi ilə bağlı şübhəni bildirmək üçün əsas hesab oluna bilər;
- audit olunan təşkilatın fasiləsizliyi ilə bağlı şübhəni bildirmək üçün əsas hesab olunur;
- auditor üçün heç bir əhəmiyyət kəsb etmir, o, borcların uçot və hemabatda düzgün əks etdirilməsini yoxlayır;

34 Yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Torpaq, tikili və avadanlıqlar »;
- D-t «Gələcək hesabat dövrün gəlirləri» K-t « Torpaq, tikili və avadanlıqlar »;
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»K-t « Torpaq, tikili və avadanlıqlar »;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;

35 Təsisçilər tərəfindən əsas vəsaitlərin nizamnamə kapitalına daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”; K-t 301 “Nominal (nizamnamə) kapitalı”

- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 301 “Nominal (nizamnamə) kapitalı”
- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 301 “Nominal (nizamnamə) kapitalı”; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar»; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”

36 əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin düzgünlüğünü yoxlayarkən onların köhnəlmə məbləğinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Tormaq, tikili və avadanlıqların amortizasiyası »
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t « Torpaq, tikili və avadanlıqlar»
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Nizamnamə üzrə ehtiyat »;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;

37 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 312; K-t 302
- D-t 302; K-t 312
- D-t 311; K-t 301
- D-t 533; K-t 301
- D-t 301 ; K-t 533

38 Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüğünün yoxlanması:

- hesabi yoxlamalara aid edilir;
- analistik prosedurlara aid edilir;
- auditor proseduruna aid edilir;
- tipik səhvərə aid edilir;
- auditor sübutlarına aid edilir;

39 Auditor sənaye müəssisəsində yenidənqiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 111 K-t 331;
- D-t 111 K-t 333;
- D-t 442 K-t 111;
- D-t 111 K-t 112;
- D-t 333 K-t 111

40 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı onların dəyərinin artımı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 442«Gələcək hesabat dövrlərinin gəlirləri»
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K- t 333 «Qanunvericilik üzrə ehtiyat»
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 335 «Digər ehtiyatlar»
- K-t 335 «Digər ehtiyatlar» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- D-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri» D-t 111«Torpaq, tikili və avadanlıqlar»

41 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- auditor süburları vasitəsi ilə;
- tipik səhvərə vasitəsi ilə;

- analitik prosedurlar vasitəsi ilə;
- hesabi yoxlamalar vasitəsi ilə ;
- auditor prosedurlar vasitəsi ilə;

42 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarında göstərilən məbləqlərin ona əlavə olunan ilkin sənədlərdəki məbləqlərə uyğunluğunun yoxlanması:

- analitik prosedurlara aid edilir;
- auditor süburlarına aid edilir;
- auditor proseduruna aid edilir;
- hesabi yoxlamalara aid edilir;
- tipik səhvələrə aid edilir;

43 Ezamiyyə məqsədi ilə alınmış valyutadan məqsədli istifadə olunmasının yoxlanması:

- hesabi yoxlamalara aid edilir;
- analitik prosedurlara aid edilir;
- tipik səhvələrə aid edilir;
- auditor proseduruna aid edilir;
- auditor sübutlarına aid edilir;

44 Valyutanın satılması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüğünün yoxlanması:

- auditor proseduruna aid edilir;
- hesabi yoxlamalara aid edilir;
- analitik prosedurlara aid edilir;
- auditor sübutlarına aid edilir;
- tipik səhvələrə aid edilir;

45 İşəmuzd qaydada fəhlələrə əmək haqqının hesablanması zamanı auditor hansı sənəddən istifadə edir?

- naryadlar;
- hesab-faktura;
- qaimə;
- iş vaxtının tabel uçotu;
- ştat cədvəli;

46 Qazanxana işçisinə hesablanmış əmək haqqının hansı hesabın debetinə yazılmasını auditor düzgün hesab edir?

- istehsalatda istifadə olunmuş köməkçi xammal;
- köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;
- istehsalatda istifadə olunmuş köməkçi materiallar;
- istehsalatda istifadə olunmuş əsas materiallar;
- əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;

47 Əmək qanunvericiliyi üzrə normativ-hüquqi sənədlərə riayət olunmasının, müxtəlif əmək haqqı və tutulmaların düzgünlüğünün yoxlanması:

- xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;
- daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;

- hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;

48 Naryadlar, marşrut vərəqələri informasiya mənbəyi hesab olunur?

- istehsal ehtiyatlarının auditinin;
- əsas vəsaitlərin auditinin;
- xarici hesablaşmaların auditinin;
- daxili hesablaşmaların auditinin;
- kassa əməliyyatlarının auditinin;

49 Sənaye müəssisəsində təhtəhesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Təhtəhesab məbləqlər» K-t «Kassa»
- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Bank hesablaşma hesabları»
- D-t «Kassa» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Bank hesablaşma hesabları» K-t «Kassa»

50 Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı aditor tərəfindən düzgün hesab edilir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
- D-t «Kassa» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»

51 Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»

52 Sənaye müəssisəsində təhtəhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilər:

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «İstehsalat məsrəfləri»
- D-t «Təhtəhesab məbləqlər» K-t «Kassa»
- D-t «İstehsalat məsrəfləri» K-t «Təhtəhesab məbləqlər»
- D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
- D-t «Təhtəhesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»

53 Sənaye müəssisəsində təhtəhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t «Bank hesablaşma hesabları» K-t «Təhtəhesab məbləqlər»
- D-t «Kassa» K-t «Təhtəhesab məbləqlər»
- D-t «Təhtəhesab məbləqlər» K-t «İstehsalat məsrəfləri»
- D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
- D-t «Təhtəhesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»

54 Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetinə yazılmalıdır?

- 202-3;
- 202-5;
- 202-1;
- 202-7;
- 202-6;

55 Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüğünün yoxlanması:

- daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
- istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;

56 Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir?

- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasıñ düzgünlüğünün yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işəmuzd fəhlələrə əmək haqqının hesablanmasıñ uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanmasıñ üzrə uçotun və hesablaşmaların düzgünlüğünün yoxlanması;

57 Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır

- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanmasıñ üzrə uçotun və hesablaşmaların düzgünlüyü;
- sexlərdə iş vaxtının uçotu tabelinin aparılması;
- məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğu;
- bütün cavablar doğrudur;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasıñ düzgünlüyü;

58 Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasi-bat yazılışını düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t « Təhtəhesab məbləğlər»

59 Sənaye müəssisəsində hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış əmək haqqı və tutulma məbləqləri;
- yalnız ödəniləcəkəmək haqqı məbləği;
- ödənilmək üçün hesablanmış əmək haqqı;
- hesablanmış və veriləcək əmək haqqı;
- hesablanmış əmək haqqı, tutulası və veriləsi məbləq ;

60 Auditorun fikrincə sənaye müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanmasını səciyyələndirir:

- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Ümumi mənfəət (zərər)»

61 Auditor normativdən artıq ezamiyyət xərclərinin hansı mənbə hesabına silinməsini düzgün hesab edir:

- işçinin öz hesabına
- gələcək hesabat dövrlərin gəlirlərinə
- məhsulun maya dəyərinə
- qeyri satış gəlirlərinə
- mənfəət hesabına

62 Əməyin ödənilməsi üzrə hesablaşmaların auditı aşağıdakı hesabın analitik və sintetik məlumatları əsasında aparılır :

- 213
- 533
- 244
- 545
- 534

63 Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- daxili hesablaşmaların auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- xarici hesablaşmaların auditinin vəzifəsinə;

64 Səlahiyyətli banklar vasitəsi ilə satılacaq xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 611
- D-t 222 K-t 223
- D-t 225 K-t 221
- D-t 224 K-t 212
- D-t 221 K-t 225

65 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 202 K-t 223
- D-t 222 K-t 801
- D-t 222 K-t 212
- D-t 801 K-t 212
- D-t 221 K-t 222

66 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə valyuta kursunun MB kursundan artıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 223

- D-t 611 K-t 731
- D-t 223 K-t 212
- D-t 731 K-t 611
- D-t 801 K-t 222

67 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alış günü cari valyuta hesabına köçürülürsə alınmış xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 212
- D-t 223 K-t 222
- D-t 221 K-t 212
- D-t 801 K-t 611
- D-t 212 K-t 611

68 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alış günü cari valyuta hesabına köçürülürsə xarici valyutanın alınması üzrə tapşırıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 225
- D-t 212 K-t 215
- D-t 222 K-t 223
- D-t 801 K-t 611
- D-t 215 K-t 212

69 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 223
- D-t 631 K-t 221
- D-t 221 K-t 611
- D-t 631 K-t 611
- D-t 611 K-t 222

70 Mütləq satış əməliyyatları üzrə satılmış valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 211 K-t 223
- D-t 631 K-t 221
- D-t 221 K-t 631
- D-t 223 K-t 211
- D-t 611 K-t 222

71 Mütləq satış əməliyyatları üzrə satılacaq valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 213 K-t 223
- D-t 222 K-t 211
- D-t 221 K-t 213
- D-t 223 K-t 213
- D-t 213 K-t 221

72 Mütləq satış əməliyyatlarından valyuta gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 222
- D-t 225 K-t 221
- D-t 221 K-t 225
- D-t 223 K-t 211
- D-t 225 K-t 224

73 Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilirsə mənfi kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 341 K-t 221
- D-t 801 K-t 223
- D-t 221 K-t 341
- D-t 224 K-t 341
- D-t 221 K-t 341

74 Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilirsə müsbət kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 801
- D-t 341 K-t 221
- D-t 221 K-t 341
- D-t 341 K-t 224
- D-t 224 K-t 341

75 Əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir:

- D-t 543 K-t 341
- D-t 801 K-t 192
- D-t 244 K-t 543
- D-t 543 K-t 244
- D-t 341 K-t 543

76 Auditor alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 192, 243 K-t 244, 245
- D-t 244, 245 K-t 241, 242
- D-t 241, 242 K-t 244, 245
- D-t 244, 245 K-t 192, 243
- D-t 221, 223 K-t 443, 543

77 Auditor alınmış avans məbləği üzrə hesablanmış əDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 192 K-t 245
- D-t 245 K-t 241
- D-t 241 K-t 245
- D-t 245 K-t 192
- D-t 543 K-t 521

78 Auditor təşkilat tərəfindən alınmış avans məbləği əsasında işləri təhvil verdikdə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 192, 243 K-t 244, 245
- D-t 244, 245 K-t 241, 2342

- D-t 241, 242 K-t 244, 245
- D-t 244, 245 K-t 192, 243
- D-t 443, 543 K-t 171, 211

79 Auditor təşkilat tərəfindən işlərin təhvil verilməsi halında alınmış avans i üzrə əvvəl hesablanmış əDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 192 K-t 245
- D-t 245 K-t 241
- D-t 241 K-t 245
- D-t 543 K-t 521
- D-t 245 K-t 192

80 əvvəller alınmış və tələb olunmamış avans məbləği üzrə hansı mühasibat yazılışını auditor doğru hesab edir:

- D-t 543 K-t 341
- D-t 443 K-t 801
- D-t 244 K-t 543
- D-t 543 K-t 244
- D-t 341 K-t 543

81 Digər təşkilatın nizamnamə kapitalına və birgə fəaliyyətə yönəldilən investisiya, eləcə də başqa iqtisadi subyektə verilən borc aid olunur:

- maliyyə qoyuluşuna
- aktivlərə
- qiymətli kağızlara
- məqsədli maliyyələşdirməyə
- öhdəliklərə

82 Qiymətli kağızların saxlanması, çıxmazı (ödənilməsi) və satışı üzrə zəruri sənədlərin yoxlanması aşağıdakılardan auditinin məqsədidir:

- xarici hesalaşmaların
- qeyri maddi aktivlərin
- maliyyə qoyuluşlarının;
- məqsədli maliyyələşdirmənin
- öhdəliklərin

83 Verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması:

- xarici hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;

84 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;

- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;

85 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;

86 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

87 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- təşkilatın xalis mənfəətində;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- təşkilatın əlavə kapitalında;
- satışdan kənar xərclərin tərkiində;
- əməliyyat xərclərinin tərkibində;

88 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir:

- təşkilatın əlavə kapitalında;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkiində;

89 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli borclarının ödənilməsini;

90 Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 K-t 223 mühasiat yazılışı edilir:

- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini

- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;

91 Auditor sənaye müəssisəsində malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Malsatan və podratçılara uzunmüddətli kreditor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

92 Kredit və borclar üzrə faizlərin faktiki ödənilməsinin yoxlanması:

- mühasibat uçotu metodudur
- auditor prosedurudur;
- auditor sübutudur;
- analitik prosedurdur;
- təsərrüfat əməliyyatıdır;

93 Mühasibat uçotu məqsədilə təşkilatın uçot siyaseti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;
- borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
- borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;
- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi;
- kredit və borclar üzrə analitik uçotun təşkili;

94 Kassa əməliyyatlarının auditinin əsas mənbələri:

- Kassa mədaxil və məxaric orderləri əlavə edilməklə xəzinədarın hesabatı
- Mənfəət və zərərlər haqqında hesabat
- Mühasibat balansı
- Nağd pulun inventarlaşdırılması aktı
- Bank çıxarışları

95 Kassada nağd pulun saxlanması və qorunması şəraitinin yoxlanılması:

- Kassanın auditinin əsas vəzifəsinə aiddir;
- Nağd pulun inventarizasiyasının əsas vəzifəsinə aiddir;
- Xəzinədarın hesabatının yoxlanılmasının əsas vəzifəsinə aiddir;
- Baş kitabın yoxlanılmasının əsas vəzifəsinə aiddir;
- Xərc üzrə pulun silinməsinin auditinin əsas vəzifəsinə aiddir;

96 Kassa kitabından istifadə olunur:

- Kassa əməliyyatlarının auditi zamanı
- Maliyyə nəticələrinin auditi zamanı
- Təhtəlhesab məbləqlərin auditi zamanı
- Kassanın auditi zamanı
- Nağd pulun inventarizasiyası zamanı

97 Xəzinədarın hesabatı hansı halda yoxlanılır?

- Maliyyə nəticələrinin auditi zamanı

- kassa əməliyyatlarının auditi zamanı
- kassanın auditi zamanı
- Nağd pulun inventarizasiyası zamanı
- Kassa hesabatının auditi zamanı

98 Kassa əməliyyatlarının auditinin məqsədi: Mövcudluq prinsipi – Yoxlama zamanı auditor aydınlaşdırmalıdır:

- satış üzrə məbləğlərin düzgün hesablanıb - hesablanmamasını
- hər hansı bir məbləğin göstərilməməsini
- balansda göstərilən bütün pul vəsaitlərinin faktiki mövcud olub-olmamasını
- müəssisənin uçota alınmış vəsaitlərə mülkiyyət hüququnun olub olmamasını
- kassada olan bütün pul vəsaitlərinin dəqiq uçota alınıb-alınmamasını

99 Tamlıq prinsipi kassa əməliyyatlarının auditinin əsas məqsədlərindən biridir. Yoxlama zamanı auditor nəyi aydınlaşdırmalıdır:

- kassada olan bütün pul vəsaitlərinin dəqiq uçota alınıb-alınmaması
- daxilolmalar və ödənişlər üzrə səhv qeydlərin mövcud olub-olmaması
- hər hansı bir məbləğin göstərilib-göstərilməməsi
- satış üzrə məbləğlərin düzgün hesablanıb – hesablanmamasını
- bütün pul vəsaitlərinin daxil edilib-edilməməsi

100 Kassa əməliyyatlarının auditinin məqsədi: Qiymətləndirmə prinsipi – Bu məqsədə nail olmaq üçün aşağıdakı suallara aydınlıq gətirilməlidir:

- kassada olan bütün pul vəsaitlərinin dəqiq uçota alınıb-alınmaması
- balansda göstərilən bütün pul vəsaitlərinin faktiki mövcud olub-olmamasını
- gəlirlərin hesablanması üçün daşınma üzrə prinsipin düzgün tətbiq olunub-olunmaması
- bütün pul vəsaitlərinin daxil edilib-edilməməsini
- öhdəliklərin mühasibat hesabatında düzgün eks olunub-olunmaması

101 Təşkilatın kassasında saxlanan pul sənədlərinin uçotunun düzgünlü yoxlanılır:

- qeyri maddi aktivlərin auditi zamanı;
- kassa əməliyyatlarının auditi zamanı;
- hesablaşma əməliyyatlarının auditi zamanı;
- maliyyə nəticələrinin auditi zamanı;
- təsis sənədlərinin auditi zamanı;

102 Kassa hesabatlarında mədaxil və məxaric üzrə dövriyyələrin eks etdirilməsinin yoxlanması proseduru tətbiq olunur:

- debitorlarla hesablaşmaların auditi zamanı;
- kassanın auditi zamanı;
- kassa əməliyyatlarının auditi zamanı;
- kreditorlarla hesablaşmaların auditi zamanı
- bank əməliyyatlarının auditi zamanı;

103 Kassa əməliyyatlarının auditı aşağıdakı hesabın qalıqlarının yoxlanılması ilə başlanır:

- 223
- 611
- 601
- 221

104 Gəlirlərin hesablanması üçün daşınma üzrə prinsipin düzgün tətbiq olunub-olunmamasının yoxlanması auditin hansı məqsədini səciyyələndirir?

- qiyamətləndirmə
- dəqiqlik
- tamlıq
- hüquq və öhdəliklər
- mövcudluq

105 Hüquq və öhdəliklər prinsipi kassa əməliyyatlarının auditinin əsas məqsədlərindən biridir. Yoxlama zamanı auditor nəyi aydınlaşdırmalıdır:

- uçota alınmış vəsaitlərə müəssisənin mülkiyyət hüququnun olub -olmaması
- ödənişlər üzrə səhv qeydlərin mövcud olub-olmaması
- kassa hesabatında hər hansı bir məbləğin göstərilib-göstərilməməsi
- satış üzrə məbləğlərin düzgün hesablanıb – hesablanmamasını
- bütün pul vəsaitlərinin daxil edilib-edilməməsi

106 Hüquq və öhdəliklər prinsipinin düzgün tətbiq olunub-olunmamasının yoxlanması auditin hansı məqsədini səciyyələndirir

- qiyamətləndirmə
- dəqiqlik
- tamlıq
- hüquq və öhdəliklər
- mövcudluq

107 Müəssisənin fəaliyyətinə aid olmayan gəlir və xərclərin mövcud olub-olmamasının yoxlanması auditin hansı məqsədini səciyyələndirir?

- qiyamətləndirmə
- dəqiqlik
- tamlıq
- hüquq və öhdəliklər
- mövcudluq

108 Kassanın inventarizasiyası zamanı aşağıdakı şəxs iştirak edir:

- Plan-iqtisad şöbəsinin müdürü
- Baş mühasib
- Müəssisənin direktoru
- Maliyyə şöbəsinin müdürü
- Xəzinədar

109 Yoxlama zamanı kassada aşkar çıxarılmış artıq pul vəsaitləri hansı hesaba mədaxil edilməlidir:

- 601
- 801
- 221
- 901
- 534

110 Bank çıxarışı üzrə dövriyyələrin uçot reyestrləri ilə müqayisəsi aparılır:

- nağd pulun inventarizasiyası zamanı
- kassa əməliyyatlarının auditı
- kassa hesabatının auditı zamanı
- bank çıkışlarının tamlığının yoxlanması zamanı
- maliyyə nəticələrinin auditı zamanı

111 Kassa intizamına riayət edilməsinin yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- kassa hesabatlarının yekunlarının yoxlanması
- müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanması
- kassa kitabının aparılmasının düzgünlüğünün yoxlanması
- kassa məxaric orderlərinin yoxlanması
- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanması

112 Kassa əməliyyatlarının auditinin məqsədi: Dəqiqlik prinsipi – Bu məqsədə nail olmaq üçün aşağıdakı suallara aydınlıq gətirilməlidir:

- satış üzrə məbləğlərin düzgün hesablanıb - hesablanmamasını
- öhdəliklərin mühasibatında düzgün əks olunub-olunmaması
- müəssisənin fəaliyyətinə aid olmayan gəlir və xərclərin mövcud olub-olmaması
- üçüncü şəxslərə aid olan pul vəsaitlərinin saxlanılıb-saxlanılmaması
- hər hansı bir məbləğin göstərilib-göstərilməməsi

113 Pul vəsaitlərinin xərcə silinməsinin düzgünlüğünü təhlili özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- hesablaşmaların vaxtında aparılmasının yoxlanması
- verilmiş etibarnamələrin uçot jurnalının yoxlanması
- kassada olan qalığın limitə uyğun olmasının yoxlanması
- balansın yoxlanması
- kassa hesabatlarının yekunlarının yoxlanması

114 Büdcə təşkilatının kassasında olan nağd pul vəsaitləri üçün limit aşağıdakı təşkilat tərəfindən müəyyən edilir:

- büdcə təşkilatı
- kommersiya bankı
- Mərkəzi Bank
- maliyyə nazirliyi
- vergilər Nazirliyi

115 Müəssisə və banklar arasında müxtəlif hesablaşma sənədlərinin aparılması sxemini müəyyən edir:

- Mərkəzi Bank
- vergilər Nazirliyi
- maliyyə Nazirliyi
- Müəssisə
- iqtisadi İnkışaf Nazirliyi

116 Kassa sənədləri yoxlanılır:

- yoxlanılmışdır
- başdan başa
- baş mühəsibin göstərişi ilə

- kommersiya bankı tərəfindən
- seçmə qaydasında

117 Təşkilatın kassasından pul verilməsi ilə bağlı sənədləri imzalanır:

- müəssisənin rəhbəri , baş mühəsib
- xəzinədar
- baş mühəsib, iqtisadçı
- maliyyə şöbəsinin müdürü
- kassir və mühəsib

118 Xəzinədar kassadan pulu yalnız aşağıdakı sənədlərdə adı göstərilən şəxslərə verir:

- etibarnamə
- kassa mədaxil orderi
- ödəniş hesabatı
- arayış
- kassa məxaric orderi

119 Kassa hesabatı əsasında pul vəsaitlərinə operativ nəzarət həyata keçirilir:

- təsis sənədlərinin auditü zamanı;
- kassada pul qalıqlarının auditü zamanı
- kassa mədaxil və məxaric orderlərinin məlumatlarının auditü zamanı;
- bank əməliyyatlarının auditü zamanı;
- kassa əməliyyatlarının auditü zamanı;

120 Kassa kitabında səhifələrin sayı aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur:

- maliyyə şöbəsinin müdürü
- müəssisənin rəhbəri, baş mühəsib
- Mərkəzi bank
- plan-iqtisad şubəsinin müdürü
- baş mühəsib

121 Balansda göstərilən bütün pul vəsaitlərinin mədaxil edilməsinin yoxlanması auditin hansı məqsədini səciyyələndirir?

- qiymətləndirmə
- dəqiqlik
- tamlıq
- hüquq və öhdəliklər
- mövcudluq

122 Kassa əməliyyatlarının auditinin əsas vəzifəsi:

- Xərc üzrə pulun silinməsinin düzgünlüğünün yoxlanılmasıdır
- Depontnləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılmasıdır
- Nağd pulun inventarlaşdırılmasıdır
- Bank çıxarışlarının yoxlanılması
- Çek kitabçalarının, çeklərdən çıxarışların saxlanması və onların əsasında pulun alınması üzrə müəyyən edilmiş qaydaya riayət edilməsi

123 Kassanın auditinin əsas mənbələrinə aiddir:

- İzahlı qeydlər

- Baş kitab
- Mühasibat balansı
- Mənfəət və zərərlər haqqında hesabat
- Kassa kitabı

124 Kassanın inventarizasiyası zamanı aşağıdakı şəxs iştirak edir:

- Plan-iqtisad şöbəsinin müdürü
- Baş mühəsib
- Müəssisənin direktoru
- Maliyyə şöbəsinin müdürü
- Xəzinədar

125 Kassanın auditi zamanı auditor aşağıdakı sənədləri yoxlayır:

- baş kitabı
- qiymətli kağızları
- müəssisənin hesablaşma hesabında olan nağd pulu
- xəzinədarın hesabatı
- nəğd pulun inventarizasiya aktını

126 Kassa əməliyyatlarının auditi zamanı yoxlanılır:

- nəğd pulun inventarizasiya aktı
- kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil olunması
- pul sənədləri
- ödəmə cədvəlləri
- xəzinədarın hesabatı

127 Kassa kitabında səhifələrin sayı aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur:

- Direktor və kassir
- İqtisadçı
- Xəzinədar
- mühəsib
- Müəssisənin rəhbəri və baş mühəsib

128 Audit zamanı kassa kitabında aşkar edilmiş düzəliş və pozuntulara icazə verilirmi?

- qadağan edilmir
- müəssisənin rəhbərinin icazəsi olduğu halda qadağan edilmir
- baş mühəsibin icazəsi olduğu halda qadağan edilmir
- qadağan edilir
- xüsusi hallarda qadağan edilmir

129 Müəssisələrdə bank ilə hesablaşmaların forma və qaydaları aşağıdakı təşkilat tərəfindən müəyyən edilir:

- Maliyyə Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Vergilər Nazirliyi
- Müəssisə
- Mərkəzi Bank

130 Kassa sənədləri aşağıdakı qaydada yoxlanılır:

- başdan başa
- yoxlanılmır
- seçmə qaydasında
- kommersiya bankı tərəfindən
- baş mühəsibin göstərişi ilə

131 Müəssisənin kassasından pul verilməsi məqsədilə sənədlər kim tərəfindən imzalanmalıdır:

- xəzinədar
- müəssisənin rəhbəri və baş mühəsib
- müəssisənin rəhbəri
- maliyyə şöbəsinin müdürü
- baş mühəsib

132 Xəzinədar yalnız aşağıdakı sənəd əsasında kassadan pulu verir:

- kassa məxaric orderi
- ödəniş hesabatı kassa mədaxil orderi
- etibarnamə
- arayış
- kassa mədaxil orderi

133 Kassada olan pul qalıqları üzrə operativ nəzarət həyata keçirilir:

- kassa məxaric orderi əsasında
- xəzinədarın göstərişi əsasında
- mühəsibin göstərişi əsasında
- kassa hesabatı əsasında
- kassa mədaxil orderi əsasında

134 Büdcə təşkilatları üçün kassada nağd pul limitini müəyyən edilir

- Mərkəzi Bank
- Vergilər Nazirliyi
- Maliyyə nazirliyi
- Büdcə təşkilatı
- Kommersiya bankı

135 Müəssisədə material qiymətlilərinin verilməsi üçün qaimədə qeyd olunmalıdır:

- Kommersiya bankının möhürü
- baş mühəsibin imzası
- direktorun möhürü
- “Ödənilib” möhürü
- xəzinədarın imzası

136 Kassanın auditı aşağıdakı istiqamətlər üzrə aparılır:

- Baş kitabın yoxlanılması
- Kassadan müxtəlif məqsədlər üzrə pulun verilməsinin yoxlanılması
- Kassaya daxil olan nağd pulun miqdarının yoxlanılması
- Xəzinədarın hesabatının yoxlanılması
- Nağd pulun inventarizasiyası

137 Kassa əməliyyatlarının auditı aşağıdakı istiqamətlər üzrə aparılır:

- Kassaya daxil olmuş pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin yoxlanılması
- Baş kitabın yoxlanılması
- kassirin hesabatının yoxlanılması
- Ödəniş cədvəllərinin yoxlanılması
- Deponetləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılması

138 Kassanın auditinin əsas vəzifəsi:

- kassada nağd pulun saxlanması və qorunması şərtlərinin təmin edilməsinin yoxlanılması
- Nağd pulun inventarlaşdırılması
- Xərc üzrə pulun düzgün silinməsinin yoxlanılması
- Baş kitabın yoxlanılması
- Xəzinədarın hesabatının yoxlanılması

139 Kassa kitabında səhifələr nömrələnir və aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur

- Müəssisənin rəhbəri və baş mühasib
- Maliyyə şöbəsinin müdürü
- Xəzinədar
- heç kim
- Baş mühasib

140 Kassa kitabında düzəliş və pozuntular:

- Baş mühasibin icazəsi olduğu halda qadağan edilmir
- qadağan edilir
- qadağan edilmir
- müəssisənin rəhbərinin icazəsi olduğu halda qadağan edilmir
- xüsusi hallarda qadağan edilmir

141 Uçotda kassa əməliyyatlarının düzgün əks olunması aşağıdakı audit prosedurlarını vasitəsi ilə aydınlaşdırılır:

- 224 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüğünün yoxlanılması
- 222 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüğünün yoxlanılması
- 221 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüğünün yoxlanılması
- 225 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüğünün yoxlanılması
- 223 sayılı hesab üzrə uçot reyestrlərində hesabların müxabirləşməsinin düzgünlüğünün yoxlanılması

142 Kassa mədaxil və məxaric orderləri audit zamanı daxil edilir:

- Nağd pulun inventarizasiyası aktına
- Baş mühasibin təqdim etdiyi hesabata
- Xəzinədarın təqdim etdiyi hesabata
- kassa hesabatına
- Maliyyə şöbəsinin təqdim etdiyi hesabata

143 Sonuncu kassa mədaxil və məxaric orderlərinin nömrələri ilə qeydiyyat jurnallarında olan qeydlər müqayisə edilməlidir:

- Maliyyə nəticələrinin auditi zamanı
- kassa əməliyyatlarının auditi zamanı
- kassanın auditi zamanı
- Nağd pulun inventarizasiyası zamanı
- Kassa hesabatının auditi zamanı

144 Balansda göstərilən bütün pul vəsaitlərinin faktiki mövcud olub-olmaması auditin hansı məqsədini səciyyələndirir?

- qiymətləndirmə
- dəqiqlik
- tamlıq
- hüquq və öhdəliklər
- mövcudluq

145 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalasdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

146 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalasdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkiiinə daxil edilməsi;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

147 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması:

- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;

148 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının və onların səbəblərinin öyrənilməsi:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;

149 Real debitor və kreditor borclarının müəyyən olunması

- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;

150 Borcların stlinməsinin düzgünlüğünün və əsaslı olmasının yoxlanması:

- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;

151 Normadan artıq ezamiyyət xərcləri məbləği silinir:

- gələcək dövrlərin gəlirləri hesabına
- məhsulun maya dəyərinə
- işçinin öz vəsaiti hesabına
- gəlir hesabına
- xalis mənfəət hesabına

152 Borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

153 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:

- D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

154 Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- D-t “Material ehtiyatları” K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t “Material ehtiyatları” K-t “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”
- D-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları» K-t “Material ehtiyatları”
- D-t « Material ehtiyatları » K-t “Istehsalat məsrəfləri”
- D-t «Istehsalat məsrəfləri» K-t «Material ehtiyatları»

155 Seçimin testləşdirilməsi zamanı auditorun fəaliyyətinin ardıcılılığı necədir:

- əhəmiyyətlilik testləri, nəzarət testləri və səhvlərin ümumiləşdirilməsi testləri aparılır
- istənilən ardıcılıqla həyata keçirilir
- nəzarət testləri, əhəmiyyətlilik və səhvlərin ümumiləşdirilməsi üzrə testlər aparılır
- iqtisadi subyektin direktorunun qərarı ilə
- audit şirkətinin və ya auditorun qərarı ilə

156 Auditin planlaşdırılması standartına uyğun olaraq audit planlaşdırılmasının fasılısizlik prinsipi:

- optimal varinatın imkanlarında əksini tapır

- planlaşdırma prosesində auditor təşkilatı tərəfindən onun optimal variantını seçmək üçün planlaşdırmanın variantlığına riayət etməsindən ibarətdir
- bir-birilə bağlı olan tapşırıqların müəyyən edilməsi, müddətinə və iqtisadi subyektlərə görə planlaşdırmanın mərhələlərinin əlaqələndirilməsində əksini tapır
- biznes-planlaşdırmanın tərtib edilməsində əksini tapır
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı əlaqəsi və uyğunluğunun təmin olunmasını nəzərdə tutur

157 Auditin planlaşdırılması standartına uyğun olaraq planlaşdırmanın ilkin mərhələsində auditorun fəaliyyətini müəyyən edin:

- auditin aparılmasının ümumi plan və programını işləyib hazırlayır
- təsərrüfat subyektinin fəaliyyətinin yoxlaması üzrə auditin programını işləyib hazırlayır
- subyektin təsərrüfat fəaliyyətinə təsir göstərən amillər haqqında məlumatlarla tanış olur
- maliyyə hesabatının yoxlanılması üçün program işləyib hazırlayır
- təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili üzrə program işləyib hazırlayır

158 Audit fəaliyyətinin standartına uyğun olan audit planlaşmasının komplekslilik prinsipi:

- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı əlaqələndirilməsini və uzlaşdırılma-sının təmin olunmasını nəzərdə tutur
- planlaşdırmanın bütün mərhələlərinin əlaqələndirilməsində əksini tapır
- auditorlar qrupunda bir birilə əlaqəli olan tapşırıqların müəyyən edilməsində əksini tapır
- optimal variantın mümkünüyündə öz əksini tapır
- planlaşdırmanın variantlığının təmin edilməsində əksini tapır

159 Audit fəaliyyətinin qaydasına (standartına) uyğun olan audit planlaşmasının optimallıq prinsipi:

- biznes planlaşdırmanın tətbiqində öz əksini tapır
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı əlaqəliliyinin və uyğunluğunun təmin edilməsinində öz əksini tapır
- auditorlar qrupunda bir biri ilə əlaqəli olan tapşırıqların müəyyən edilməsində və planlaşdırmanın uzlaşdırılmasında öz əksini tapır
- optimal variantın mümkünüyündə öz əksini tapır
- planlaşdırma prosesində auditin ən yaxşı plan və programını seçmək imkanı üçün planlaşdırmanın variantlığını təmin etməkdən ibarətdir

160 Audit seçimlərinin reprezentativlik tələbləri öyrənilən məcmunun bütün elementləri üzrə nəzərdə tutur:

- seçim üçün bərabər seçilmə ehtimalını
- bərabər kəmiyyətə malik olmasını
- seçim üçün müxtəlif seçilmə ehtimalını
- təxmini kəmiyyətə malik olmasını
- qeyri - bərabər kəmiyyətə malik olmasını

161 Audit təşkilatı məcburi audit apardıqda müqavilənin pozmasına görə məsuliyyət riskini sığorta etdirməlidirmi?

- bəli
- məhdud hüququ var
- yox
- rəhbərin fikrindən asılıdır
- auditorun fikrindən asılıdır

162 Auditor audit sirrini pozduğuna görə ixtisas attestatından məhrum olunmuşdur. O, ərizə ilə yeni attestat olmaq haqqında təkrar müraciət edə bilərmi?

- bəli, səlahətli orqan yeni attestat almaq istəyənlərlə eyni qaydada onun ərizəsinə baxmalıdır
- attestatdan məhrum olduğu vaxtdan ən azı 3 il keçəndən sonra
- bəli, lakin yalnız məhkəmə müvafiq qərar çıxardıqdan 5 il sonra
- ixtisas attestat həmişəlik ləğv edilir[yeni cavab]
- yox, attestat yenidən verilə bilməz[yeni cavab]

163 Auditor təşkilatları audit yoxlamasının aparması aşağıdakılara əsasən həyata keçirilir:

- iqtisadi subyektin zəmanət məktubuna əsasən
- audit yoxlaması aparılmasına dair müqaviləyə əsasən
- yoxlama aparılmasına olan sifarişlərə əsasən
- təşkilatın direktorunun qərarına əsasən
- təşkilatın baş mühasibinin qərarına əsasən

164 Auditor təşkilatları audit yoxlamasının aparılmasının əsasını təşkil edir:

- yoxlama aparılmasına olan sifarişlər [yeni cavab]
- təşkilatın baş mühasibinin qərarı
- iqtisadi subyektin zəmanət məktubu
- təşkilatın direktorunun qərarı
- audit yoxlaması aparılmasına dair müqavilə

165 Audit təşkilatları və fərdi auditorlar auditin göstərilən hansı üsul və metodlarını müstəqil dəyişmək hüququna malik deyillər:

- əsas vəsaitin auditini
- ekspertin işinin istifadəsini
- iş sənədlərinin tərtibini
- analitik prosedurları
- uçot qiymətləndirməsinin auditini

166 Audit xidmətinin göstərilməsinə dair müqaviləyə uyğun müəssisənin yoxlanması aparılmışdır. Müştəri, auditorun rəyini əsaslandıran AR qanunvericilik və normativ aktları haqqında məlumat almaq hüququna malikdirmi?

- məhdud hüquqi var
- bəli
- auditorun qərar verdikdə hüququ var
- doğru cavab yoxdur
- yox

167 Audit təşkilatı məcburi audit apardıqda müqavilənin pozmasına görə məsuliyyət riskini sığorta etdirməlidirmi?

168 Audit təşkilatı əmlak kompleksi kimi müəssisəni qiymətləndirmək xidmətini göstərə bilərmi :

- bəli
- məhdud hüquqa malikdir
- xeyr
- doğru cavab yoxdur
- məhkəmənin qərarı ilə müvafiq hüquqa malikdir

169 Audit təşkilatı müxtəlif növ xidmət göstərir . O, əmlak kompleksi kimi müəssisəni qiymətləndirmək xidmətini göstərə bilərmi :

- məhkəmənin qərarı ilə müvafiq hüquqa malikdir
- bəli
- məhdud hüquqa malikdir
- doğru cavab yoxdur
- xeyr

170 Audit təşkilatlarının müvafiq qanunla müəyyən olunmuş audit və ona uyğun olan xidmətdən başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Bu tələb fərdi auditorlarla da şamil olunurmu?

- dövlət orqanlarının təşəbbüsündən asılıdır
- müəyyən hallarda
- məhkəmənin qərarı ilə aid ola bilər
- yox, fərdi auditor sahibkarlıq fəaliyyətinin digər növlərini həyata keçirmək hüququna malikdir
- bəli

171 Təşəbbüslü audit yoxlanışı keçirilir.

- dövlət orqanlarının təşəbbüsü ilə
- auditorun və yaxud auditor firmalarının təşəbbüsü ilə
- iqtisadi subyektin qərarı ilə
- bankın təşəbbüsü ilə
- nazirliklərin təşəbbüsü ilə

172 Audit standartları :

- auditin ümumi standartlarıdır
- hesabat standartlarıdır
- auditin iş standartlarıdır
- bütün cavablar doğrudur
- fəaliyyətin ayrı ayrı sahələrində audit üçün istifadə edilən xüsusi standartlarıdır

173 Mühasibat uçotu ilə bağlı auditorun fikri aşağıdakı məlumatlar əsasında formalaşır:

- təşkilat – müştəri tərəfindən verilən şifahi məlumat əsasında
- təşkilatın – müştərinin mühasibat uçotu və təsərrüfat proseslərinin metodologiyasının başa düşülməsi əsasında
- təsərrüfat təşkilatı – müştəri barədə reklam prospektləri əsasında
- təşkilatın saytından əldə olunmuş məlumat əsasında
- əvvəlki dövrlərdə mühasibat uçotu ilə bağlı hesabatları təsdiq etmiş auditor firmalarının tövsiyyəsi əsasında

174 Özlərinin fəaliyyəti prosesində audit təşkilatları hansı tələbləri yerinə yetirməlidir?

- auditin beynəlxalq standartlarının;
- auditin yalnız daxili qaydalarının (standartlarının);
- auditor fəaliyyətinin respublika və daxili standartlarının
- maliyyə siyasetinin
- uçot siyasetinin

175 Öz fəaliyyəti prosesində audit şirkətlərinin istinad etdikləri audit standartlarının mahiyyəti nədir?

- hesabat standartlarıdır
- auditin iş standartlarıdır
- auditin ümumi standartlarıdır
- bütün cavablar doğrudur
- audit fəaliyyətini tənzimləyən standartlardır

176 Aşağıdakı hansı hallarda auditorun müstəqilliyi və obyektivliyi pozulmuş sayılır:

- auditor təsisici olduqda
- auditor yoxlanılan şirkətin heyətinə komputer sisitemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə
- auditor mülkiyyətçi olduqda
- auditor rəhbər vəzifədə çalışırsa
- auditor yoxlanılan iqtisadi subyektə mühasibat uçotunun bərpası və aparılması, hesabatın tərtib edilməsi üzrə xidmət göstərirsa

177 Mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları səciyyələndirir:

- müəssisənin qiymət siyasətini
- müəssisənin uçot siyasətini
- müəssisənin dividend siyasətini
- müəssisənin texniki siyasətini
- müəssisənin vergi siyasətini

178 Kənar auditin aparılması üçün əsas nə sayılır?

- müqavilə
- normativ aktların göstərişi
- dövlət orqanlarının tapşırığı
- dövlət orqanlarının tapşırığı və normativ aktların göstərişi
- müqavilə və normativ aktların göstərişi

179 Təşkilatın uçot siyasətinə daxildir:

- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks olunması qaydası
- mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları
- təsis sənədlərinin yoxlanılması qaydası
- ƏDV üzrə hesablaşmaların auditi qaydası
- təsisçilər ilə hesablaşmaların auditi qaydası

180 Uçot siyasətinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanılması daxildir:

- ödənişlər üzrə hesablaşmaların düzgünlüyü
- uçot siyasətinin faktiki mövcudluğu
- təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu
- nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü

181 Təşkilatın uçot siyasətinin formalaşdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- müəssisənin rəhbəri
- maliyyə şöbəsinin müdürü
- baş mühəndis
- baş mühasib
- iqtisadiyyat şöbəsinin müdürü

182 Uçot siyasətinin auditi zamanı aşkarla çıxarılan tipik səhvlərə aid edilir:

- təsis müqaviləsinin mövcud olmaması;
- uçot siyasətinin mövcud olmaması;
- qiymət siyasətinin mövcud olmaması;
- biznes planın mövcud olmaması;
- ƏDV üzrə hesablaşmanın düzgün aparılmaması

183 Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması
- mühəsibat şöbəsinin yoxlanılması
- uçot siyasetinin faktiki mövcudluğu
- əmrlərin yoxlanılması
- maliyyə şöbəsinin yoxlanılması

184 Təsis sənədlərinin yoxlanılması zamanı müəyyən edilir:

- nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyü
- təşkilati-hüquqi forma
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borc
- xüsusi səhmlərin mövcudluğu

185 Auditor rəyi nədən ibarətdir?

- şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı
- giriş hissə
- şirkətin rəhbərliyi üçün hazırlanmış mühəsibin hesabatı
- giriş, analitik, yekun
- yekun hissə

186 Auditor seçimi necə olmalıdır?

- maksimum tam;
- reprezentativ
- maksimum dürüst;
- təsadüfi
- sistemli

187 Təsis sənədlərinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir

- nizamnamə kapitalının formalaşdırılmasının yoxlanılması
- təsis sənədlərinin yoxlanılması
- təsisçilər ilə hesablaşmaların yoxlanılması
- vergitutmanın yoxlanılması
- təsisçilərin yiğincəqlərinin sənədlərinin yoxlanılması

188 Nizamnamə kapitalının formalaşmasının auditi aşağıdakı prosedurları əhatə edir:

- təsisçilərlə hesablaşmaların düzgünlüğünün yoxlanılması
- nizamnamə kapitalının vaxtında formalaşmasının düzgünlüğünün yoxlanılması
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların yoxlanılması zamanı
- vergitutmanın hesablanması düzgünlüğünün yoxlanılması
- nizamnamə kapitalına payın uçotu əks etdirilməsinin düzgünlüyü

189 Hansı üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

- məntiqi
- riyazi
- inventarizasiya
- ölçmə
- laborator analizi

190 Hansi üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

- riyazi
- surətçixarma
- məntiqi
- ölçmə
- inventarizasiya

191 Məcburi auditor yoxlaması hansı mənbədən ödənilir?

- məhsulun maya dəyəri;
- təşkilatın xalis mənfəəti;
- yuxarı təşkilatın vəsaiti;
- məqsədli fond
- ehtiyat fondu;

192 Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- maliyyə xidmətləri
- modernləşdirmə
- uçot xidmətləri
- analitik xidmətlər
- biznes – planlaşdırma

193 Audit təşkilatı müəssisədə audit apara bilməz:

- müəssisənin heyətinə komputer sisitemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə
- işin dəyəri münasib olmadıqda
- hər iki tərəf auditdə maraqlı olmadıqda
- işin keyfiyyəti münasib olmadıqda
- müəssisənin təsisçilərindən biri olduqda

194 Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malik-dirmi?

- bəli
- auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır
- yox
- məhdud hüquqa malikdir
- auditorun öz fikrindən asılıdır

195 Fərdi auditorlar ümumi auditi apara bilər. Onların məcburi auditi aparmaq hüququ vardır mı?

- təşkilatın rəhbərinin icazəsi ilə
- xeyr
- auditorun öz fikrindən asılıdır
- bəli
- istisna hallarda mümkündür

196 Auditor fəaliyyəti

- mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətedici xidmətin fəaliyyətidir
- ixtisaslaşmış təşkilatların mühasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir
- mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir
- maliyyə fəaliyyətidir

bank fəaliyyətidir

197 İnvestisiya layihələrinin işlənib hazırlanması və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- bəli
- ola bilsin
- xeyr
- rəhbərin fikrindən asılıdır
- auditorun fikrindən asılıdır

198 Müəssisə və təşkilatların auditü zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmi?

- audit olunan təşkilatın rəhbərinin qərarı ilə
- müstəsna hallarda
- audit olunan təşkilatın mühəsibinin qərarı ilə
- xeyr
- bəli

199 Təşkilatın uçot siyasetinə daxil deyil:

- təsis sənədlərinin yoxlanılması qaydası
- amortizasiyanın hesablanması qaydası
- materialların qiymətləndirilməsi qaydası
- bitməmiş istehsalın silinməsi qaydası
- mühəsibat və vergi uçotunun aparılmasının məcmu qaydaları

200 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüğünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- istehsala xərcləri eks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla
- istehsala xərcləri eks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablaşdırmaqla;
- istehsala xərcləri eks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
- müstəqim xərclərin bölündürilməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüğünün üzləşdirilməsi;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq mələqlərinə uyğunluğunun eyni olması ilə;

201 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi eksikgəlmələr aid edilməlidir:

- əməliyyat xərclərinin tərkibinə;
- günahkar şəxsə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;
- təşkilatın əlavə kapitalına;

202 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı eksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir:

- əməliyyat xərclərinin tərkibinə;
- hazır məhsula;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- inziati xərclərə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

203 Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- əməliyyat xərclərinin tərkibinə;
- [hazır məhsula];
- maliyə nəticələrinə;
- gələcək dövrün xərclərinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

204 Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə:

- uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- rəy verməkdən imtina etməlidir;
- mənfi auditor rəyi verməlidir;
- müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;

205 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi aşağıdakı prosedurları əhatə edir:

- təsis sənədlərinin qeydiyyatının düzgünlüyüünün yoxlanılması;
- mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyüünün yoxlanılması;
- təsisçilərlə hesablaşmaların düzgünlüyüünün yoxlanılması;
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü

206 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda aid edilməlidir:

- əməliyyat xərclərinin tərkibinə;
- hazır məhsula;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- ümumistehsal xərclərinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

207 Müəssisə audit təşkilatından idarəetmə üzrə məsləhət xidməti göstərilməsini xahiş edir. Audit təşkilatının həmin xahişi yerinə yetirməyə hüququ varmı ?

- bəli
- ola bilsin
- xeyir
- direktorun qərarı ilə ixtiyarı var
- məhdud qaydada ixtiyarı var

208 Audit təşkilatı müəssisənin yenidən təşkili ilə əlaqədar idarəetmə üzrə məsləhət xidməti göstərə bilərmi?

- bəli
- direktorun qərarı ilə ixtiyarı var
- məhdud qaydada ixtiyarı var
- ola bilsin
- xeyir

209 Yoxlamanın sonunda auditor öz rəyini verməlidir. Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

- xeyr
- auditorun öz fikrindən asılıdır
- auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır
- bəli
- məhdud hüquqa malikdir

210 Qarşılıqlı sigorta cəmiyyəti 4 il fəaliyyət göstərir. Cəmiyyətin rəhbərliyi auditorların xidmətinə ehtiyac duymur. Qarşılıqlı sigorta cəmiyyətinə məcburi auditin aparılması tələbi şamil olunurmu?

- bəli
- cəmiyyət rəhbərliyinin fikrindən asılıdır
- xeyr
- baş mühasibin fikrindən asılıdır
- cəmiyyətin üzvlərinin fikrindən asılıdır

211 Özünün fəaliyyəti zamanı təşkilat müəyyən uçot siyasetinə əsaslanır ki, onun məqsədi aşağıdakılardan yoxlanılmasıdır:

- ƏDV üzrə hesablaşmaların düzgünlüğünün
- uçot siyasetinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun
- təsis sənədlərinin düzgünlüğünün və mövcud qanunvericiliyə uyğunluğunun;
- uçot siyasetinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun
- təsisçilərlə hesablaşmaların düzgünlüğünün
- təsisçilər tərəfindən nizamnamə kapitalına iştirak payının qoyulmasının düzgünlüğün;

212 Uçot siyasetinin faktiki mövcudluğunun yoxlanması:

- təsisçilər ilə hesablaşmaların auditinin əsas vəzifələrindən biridir;
- nizamnamə kapitalının tamamlanmasının auditinin əsas vəzifələrindən biridir;
- təsis sənədləri auditinin əsas vəzifələrindən biridir;
- təşkilatın uçot siyasetinin auditinin əsas vəzifələrindən biridir;
- təşkilatın qiymət siyasəti üzrə auditin əsas vəzifələrindən biridir;

213 Uçot siyasetinin mövcud olmaması kimi tipik səhvələr nə zaman aşkar edilir?

- qiymət siyasetinin auditi zamanı
- vergi siyasetinin auditi zamanı
- təsis müqaviləsinin auditi zamanı
- ƏDV üzrə hesablanması auditi zamanı
- təşkilatın uçot siyasetinin auditi zamanı

214 Ekspert yoxlaması tamamlayır:

- Aparılmış hesablamaların düzgünlüğünü
- Sənədlərdə səhvərin aşkara çıxarılmasını
- Əsas vəsaitlərin auditinin düzgün aparılmasını
- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
- Formal və hesabi yoxlaması

215 Formal və hesabi yoxlama aparılır:

- Mühasibat hesabatının bütün formalarının yoxlanması zamanı
- Sənədlərin ekspert yoxlanması zamanı
- Sənədlərin iqtisadi yoxlanması zamanı
- Sənədlərin normativ-hüquqi yoxlanması zamanı

- Sənədlərin formal yoxlanması zamanı

216 Təşkilatın uçot siyasetinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun yoxlanması zamanı auditin obyekti:

- maliyyə hesabatları;
- qiymət siyasəti;
- uçot siyasəti;
- vergi siyasəti
- təsis sənədləri;

217 Təşkilatın təşkilati-hüquqi forması müəyyən olunur:

- nizamnamə kapitalının formalaşdırılmasının auditi zamanı
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların auditi zamanı
- təsisçilər ilə hesablaşmaların auditi zamanı
- təsis sənədlərinin auditi zamanı
- xüsusi səhmlərin mövcudluğunun auditi zamanı

218 Auditor ümumi sənədlərin yoxlanması zamanı hansı informasiyaya əsaslanır?

- təşkilati-hüquqi forma
- direktorun əmrləri mülkiyyət forması
- mülkiyyət forması
- maliyyə nəticələri
- təsis müqaviləsi

219 İqtisadi yoxlama müəyyən edir:

- Əsas vəsaitlərin auditinin düzgünlüyünü
- Kassa əməliyyatlarının auditinin düzgünlüyünü
- Audit fəaliyyətində iqtisadi təhlilinin rolunu
- Ümumi sənədlərin auditinin düzgünlüyünü
- Aparılmış əməliyyatın məqsədə uyğunluğunu

220 Normativ-hüquqi yoxlama təyin edir:

- Aparılmış əməliyyatın qanunvericiliyə uyğunluğunu
- Aparılmış əməliyyatın iqtisadi məqsədə uyğunluğunu
- Əməliyyatların maliyyələşdirilmə mənbələri üzrə əsaslandırılmasını
- Sənədlərdə rekvizitlərinin düzgün doldurulmasını
- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını

221 Mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüğünün yoxlanılması proseduru hansı halda həyata keçirilir:

- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin auditi zamanı;
- təsisçilərlə hesablaşmaların düzgünlüğünün auditi zamanı;
- təsis sənədlərinin qeydiyyatının düzgünlüğünün auditi zamanı;
- nizamnamə kapitalına payın uçotda əks etdirilməsinin düzgünlüğünün auditi zamanı
- vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi zamanı

222 Müəssisənin audit aparmaq üçün dəvət etdiyi audit təşkilatı, onu təsisçilərindən biridir. Vəziyyəti qiymətləndirir:

- ən əsası odur ki, işin dəyəri və keyfiyyəti münasib olsun

- hər iki tərəf auditdə maraqlı olduğundan bu yaxşı variantdır
- audit təşkilatının həmin müəssisədə audit aparmaq hüququ yoxdur
- ən əsası görülən işin qiymətidir
- ən əsası görülən işin keyfiyyətidir

223 Auditor yoxlanılan şirkətin heyətinə komputer sisitemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə onun müstəqilliyi və obyektivliyi pozulmuş hesab oluna bilərmi?

- xeyr
- bəzi hallarda xeyr
- bütün cavablar doğrudur
- bəzi hallarda bəli
- bəli

224 Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- modernlaşdırma
- uçot xidmətləri
- maliyyə xidmətləri
- analitik xidmətlər
- biznes – planlaşdırma

225 Sahibkar kimi qeydiyyatdan keçməmiş fərdi auditorlar auditor rəyi verə bilərmi?

- doğru cavab yoxdur
- istisna hallarda
- ola bilsin
- xeyr
- bəli

226 Audit olunan şəxsin auditin gedişatında mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtibi üzrə üzə çıxarılmış qayda pozuntusunu operativ sürətdə aradan qaldırmaqdan imtina edə bilərmi?

- yox, audit olunan şəxs auditorun rəyinə diqqət verməlidir, lakin onların yerinə yetirilməsi məcburi deyildir
- istisna hallarda imtina edə bilər
- doğru cavab yoxdur
- müəyyən qismini düzəldə bilər
- mövcud qanunvericiliyə ziddir

227 Auditor rəyini müştəriyə verdikdən sonra, özünün irad və rəylərinin əsaslandığı normativ aktlar haqqında müştəriyə məlumat verməkdən imtina etmiş və hərəkətini müqavilədə bunun nəzərdə tutulmaması ilə izah edir. Onun hərəkətini qiymətləndirin:

- Auditor bu cür informasiyanı məhkəmə orqanlarının qərarı ilə verməlidir
- Auditor müştəriyə bu cür informasiyanı verməlidir
- Auditor müştəri ilə müqavilədə bu haqda qeydiyyat aparmalı idi.
- Auditor bu cür informasiyanı auditor təşkilatının qərarı ilə verməlidir
- Auditor bu cür informasiyanı müştəriyyə verməməlidir

228 Fərdi sahibkarların maliyyə- təsərrüfat fəaliyyətinin təhlili üzrə xidmətlərin göstərilməsi auditə yaxın olan xidmətə daxildirmi?

- bəzi hallarda
- yox

- bəli
- doğru cavab yoxdur
- qismən

229 Auditor yoxlaması aparmadan tərtib olunan auditor rəyi necə adlanır:

- ekspertin hesabatı
- aşkar yalan auditor rəyi
- auditor rəyinin verilməsindən imtina
- mühasibatlığın və iqtisadi şöbənin hesabatı
- mənfi auditor rəyi

230 Məcburi audit aparılan zaman audit təşkilatı müqavilə şərtlərinin pozması üzrə məsuliyyət riskini siğorta etdirməlidirmi?

- xeyr
- auditorun fikrindən asılıdır
- auditor şirkətinin rəhbərinin fikrindən asılıdır
- bəli
- audit olunan müəssisənin rəhbərinin fikrindən asılıdır

231 Auditin programının mahiyyəti:

- audit təşkilatının gələcək fəaliyyət planıdır
- auditin aparılması üçün zəruri olan auditor prosedurlarının məzmuşunun müfəssəl siyahısı
- audit təşkilatı və iqtisadi subyekt arasında əməkdaşlıq münasibətlərinin inkişaf strategiyasıdır
- audit təşkilatının inkişafi perspektivlərini əks etdirən strateji inkişaf planıdır
- iqtisadi subyektin auditor tərəfindən yoxlanılmasını məqsəd və vəzifələrini əks etdirən sənəd

232 İvestisya fondu 2 il fəaliyyət göstərir. Onun rəhbərliyinin auditorların xidmətlərinə ehtiyacı yoxdur. Məcburi audit investisya fonduna şamil edilirmi?

- bəli
- investisiya fondunun rəhbərliyinin qərarı ilə
- yox
- məhkəmənin qərarı ilə
- baş mühəsibin qərarı ilə

233 Özünün fəaliyyəti zamanı təşkilat müəyyən uçot siyasətinə əsaslanır ki, onun formalasdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- baş mühəndis
- baş mühəsib
- iqtisadiyyat şöbəsinin müdürü
- maliyyə şöbəsinin müdürü
- müəssisənin rəhbəri

234 Təşkilatın fəaliyyətinin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması:

- təşkilatın vergi siyasətinin auditinin məqsədinə aiddir;
- təşkilatın qiymət siyasətinin auditinin məqsədinə aiddir;
- təşkilatın uçot siyasətinin auditinin məqsədinə aiddir;
- mühasibat şöbəsinin auditinin məqsədinə aiddir
- təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aiddir;

235 Audit şirkəti hansı formada qeydiyyatdan keçə bilər?

- istənilən təşkilati formada
- ASC formasından savayı istənilən formada
- istənilən hüquqi formada
- QSC, ASC təşkilati formasında
- istənilən təşkilati-hüquqi formada

236 Təsis müqaviləsinin məlumatlarından hansı hallarda istifadə olunur?

- nizamnamə kapitalının formalasdırılmasının düzgünlüyüün yoxlanılması zamanı
- təsisçilər ilə hesablaşmaların düzgünlüyüün yoxlanılması zamanı
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların yoxlanılması zamanı
- xüsusi səhmlərin mövcudluğunun yoxlanılması zamanı
- təsis sənədlərinin yoxlanılması zamanı

237 Təsis sənədlərinin yoxlanması proseduru tətbiq olunur?

- uçot siyasetinin auditi zamanı
- təsisçilər ilə hesablaşmaların auditi zamanı
- nizamnamə kapitalının formalasdırılmasının auditi zamanı
- təsis sənədlərinin auditi zamanı
- təşkilatın ümumi sənədlərinin auditi zamanı

238 Mühasibat uçotunda nizamnamə kapitalına yönəldilən payın əks etdirilməsinin düzgünlüyü necə müəyyən olunur?

- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların auditi zamanı
- təsis sənədlərinin düzgünlüyüün auditi zamanı
- nizamnamə kapitalının formalasdırılmasının auditi zamanı
- təsisçilərlə hesablaşmaların düzgünlüyüün auditi zamanı
- vergitutmanın hesablanmasıün auditi zamanı

239 Ölçmə aid deyildir:?

- sənədləşmə nəzarətinin tətbiqinə
- məntiqin tətbiqinə
- faktiki nəzarətin tətbiqinə
- qiymətləndirmənin tətbiqinə
- inventarizasiyanın tətbiqinə

240 Təsərrüfat əməliyyatlarının sənədlər əsasında rəsmlişdirilməsi və mühasibatlığa zəruri sənədlərin və məlumatların verilməsi barədə baş mühasibin tələbi kimlər üçün məcburidir:

- mühasibatlığın işçiləri
- təşkilatın bütün işçiləri
- rəhbərlikdən başqa təşkilatın bütün işçiləri
- aparıcı mütəxəssislər
- bütün maddi məsul şəxslər

241 Təşkilatın uçot siyasetinin formalasdırılması həvalə olunur:

- təşkilatın rəhbərinə
- təşkilatın hüquq xidmətinin rəhbərinə
- baş iqtisadçıya

- plan iqtisad şöbəsinin müdirinə
- təşkilatın baş mühəsibinə

242 Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir

- Kapitaldakı dəyişikliklər haqqında hesabatda;
- mühəsibat balansında;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- izahlı qeydlərdə;
- müəssisənin uçot siyasetində;

243 Audit standartları keçirilmiş auditin keyfiyyətinin sübutu üçün məhkəmədə əsas ola bilərmi?

- bəli
- ola bilsin
- yox
- doğru cavab yoxdur
- bəzi hallarda mümkündür

244 Audit fəaliyyətinin əsas məqsədi nədir?

- iqtisadi subyektlərin mühəsibat uçotunun aparılması və mühəsibat hesabatının tərtib edilməsi zamanı səhvlərin aşkar edilməsidir
- iqtisadi subyektlərin mühəsibat hesabatının düzgünlüyünü, həyata keçirilən maliyyə- təsərüffat əməliyyatlarının mövcud qanunvericiliyə uyğunluğunu müəyyən etməkdir
- iqtisadi subyektlərin muhasibat uçotunun vəziyyətinin mühəsibat uçotu və hesabatının normativ tənzimləmə sistemi sənədlərinə uyğunluğunu müəyyən etməkdir
- iqtisadi subyektlərin maliyyə- təsərüfat fəaliyyətini qiymətləndirməkdir
- iqtisadi subyektlərin aktivlərini onun öhdəlikləri ilə müqayisə etməkdir

245 Audit şirkəti qəzet və jurnallarda öz fəaliyyətini reklam edir. Bu auditor etikasına uyğundurmu?

- bəzi hallarda uyğundur]
- hüququ var
- uyğundur
- düzgün cavab yoxdur
- xeyr

246 Audit şirkəti qəzet və jurnallarda öz fəaliyyətini reklam edir. Bu auditor etikasına uyğundurmu?
bəzi hallarda uyğundur]

247 Fərdi auditorlar məcburi audit apara bilərmi?

- bəli
- istisna hallarda mümkündür
- yox
- rəhbərin icazəsi ilə
- auditorun öz fikrindən asılıdır

248 Əgər audit təşəlatları və ya fərdi auditorlar 3 il ərzində auditlə bilavasitə əlaqədar aşağıdakı xidmətləri göstərmişlərsə, audit yoxlaması apara bilməzlər:

- mühəsibat hesabatının bərpası üzrə
- əmlakın dəyərinin qiymətləndirilməsi üzrə
- müəssisənin aktivlərinin qiymətləndirilməsi üzrə
- işgüzar fəallığın təhlili üzrə

- maliyyə- təsərrüfat fəaliyyətinin təhlili üzrə

249 Müştərinin mühasibat uçotunun auditor tərəfindən bərpasından sonra onun həmin müştərinin auditini apara bilməsi üçün hansı müddət keçməlidir?

- 5 il
 yaxın dövr
 3 il
 15 il
 10 il

250 Auditor fəaliyyəti dedikdə aşağıdakı istiqamət üzrə fəaliyyət başa düşülür?

- bank fəaliyyəti
 ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyət
 maliyyə fəaliyyəti
 mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi
 mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətedici xidmət

251 Öz fəaliyyəti prosesində müəssisə investisiya layihələrinin işlənib hazırlanması və təhlilini, biznes planın tərtibini həyata keçirir. Bu işlər audit xidməti ilə əlaqəlidirmi?

- xeyr
 auditorun fikrindən asılıdır
 bəli
 müəssisə rəhbərinin fikrindən asılıdır
 audit təşkilatının rəhbərinin fikrindən asılıdır

252 Auditor təşkilatının ştatında auditorların minimal sayı neçə nəfər olmalıdır:

- 10 auditor
 5 auditor
 2 auditor
 8 auditor
 7 auditor

253 Sənədlərin riyazi yoxlanması nəyi nəzərdə tutur?

- nömrələnmə qaydasının gözlənilməsi;
 sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
 rekvizitlərin düzgün doldurulması;
 əməliyyatları əsaslı olmasının qiymətləndirilməsi
 sənədlərdə eks olunmuş qiymətlərin düzgünlüyü;

254 Sənədin formal yoxlanması aşağıdakıları nəzərdə tutur:

- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
 Sənədlərdə səhvlərin aşkara çıxarılmasını;
 Sənədin rekvizitlərinin tamlığı və düzgün doldurulması
 Sənədlərin işlənməsi zamanı yekunların düzgünlüyünü
 Aparılmış hesablamların düzgünlüyünü

255 Sənədlərin hesabı yoxlanılmasına daxildir:

- Sıralamanın ardıcılılığının gözlənilməsi

- Sənədlərdə səhvlerin aşkarılması
- Mühasibat hesabatının bütün formalarının yoxlanılması
- Sənədlərdə göstərilmiş qiymətlərin düzgünlüyü
- Sənədlərdə rekvizitlərinin düzgün doldurulması

256 Kommersiya xərcələrinin silinməsi üzrə hansı mühasi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Satış»; K-t «Kommersiya xərcləri»
- D-t «Həzir məhsul»; K-t «Kommersiya xərcləri»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Kommersiya xərcləri»
- D-t «Ümumi mənfəət (zərər)»; K-t «Kommersiya xərcləri»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Satış»

257 əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı müha-si-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Kassa»
- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Inzibati xərclər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Istehsalat məsrəfləri»
- D-t «Istehsalat məsrəfləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

258 İstənilən borc öhdəliyi növü üzrə faiz xərci daxil edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- satışdan kənar xərclərin tərkiiinə;
- təşkilatın xalis mənfəətinə;
- təşkilatın əlavə kapitalına;

259 əgər kontragent-rezidentlər arasında hesablaşmaların müqavilədə göstərilən xarici valyutada deyil, manatla aparılırsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;
- satışdan kənar gəlirlərin və xərclərin tərkiiinə;
- təşkilatın əlavə kapitalına;

260 Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar üzrə hesablanmış faiz xərcləri hara daxil edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar xərclərin tərkiiinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;
- təşkilatın əlavə kapitalına;

261 Baş kitabda xərclərin uçotu üzrə yazılışlarının düzgünlüyü necə yoxlanılır:

- istehsala xərcləri eks etdirən hesaların dövriyyəsi üzrə məbləği hesabla-maqla;
- istehsala xərcləri eks etdirən hesaların dövriyyələrini və qalıq məbləğlərini hesabla-maq-la;
- istehsala xərcləri eks etdirən hesaların qalıq məbləğlərini hesabla-maq-la;
- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüğünün üzləşdirilməsi;

- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq mələqlərinə uyğunluğunun eyni olması ilə;

262 Müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda silinir?

- əməliyyat xərclərinin tərkibinə
 hazır məhsula;
 əmtəə-material qiymətlilərinin dəyərinə;
 ümumistehsal xərclərinə;
 əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

263 Müəssisə məhsulların qablaşdırılmasını bankdan alınmış kredit hesabına həyata keçirmişdir. Materialların uçota alınmasından əvvəl ödənilən kreditin faizləri auditor tərəfindən daxil edilir

- materialın dəyərinə
 digər xərclərə
 məhsulun maya dəyərinə
 nəqliyyat xərclərinə
 əmək haqqına

264 Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı müha-si-bat yazılışını düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
 D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
 D-t «Inzibati xərclər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
 D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Istehsalat məsrəfləri»
 D-t «Istehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

265 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- əməliyyat xərclərinin tərkibinə;
 hazır məhsula;
 maliyyə nəticələrinə;
 gələcək dövrün xərclərinə;
 əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

266 Təbii fəlakət nəticəsində boşdayan malardan itgilər aşağıdakı hesabda uçota alınır:

- istehsalat məsrəfləri;
 inzibati xərclər;
 ümumi mənfəət (zərər);
 hazır məhsul;
 kommersiya xərcləri;

267 Büdcəyə ödəmələrin gecikdirilməsi ilə bağlı faizin əks etdirilməsinin han-sı varian-tı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
 D-t «Sair əməliyyat gəlirləri»
 D-t «Ümumi mənfəət (zərər)»
 D-t «Inzibati xərclər»
 D-t «Istehsalat məsrəfləri»

268 D-t 244 K-t 221 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- Təhtəlhesab şəxs tərəfindən istifadə olunmamış məbləğin tutulması;
- Təhtəlhesab şəxsə avansın verilməsi;
- Təhtəlhesab şəxsə əmək haqqının verilməsi;
- Təhtəlhesab şəxsə avans verilməsi üçün hesablaşma hesabından pulun çıxarılması;
- Təhtəlhesab şəxsdən verginin tutulması;

269 Təhtəlhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mü-ha-si-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «İstehsalat məsrəfləri» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Təhtəlhesab məbləğlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Inzibati xərclər» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Kassa» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»

270 Təhtəlhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Inzibati xərclər» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»
- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

271 Bir cinsli avadanlıq lardan istifadə olunan müəssisələrdə dolayı xərclərin bölüşdürülməsinin əsas metodunu göstərin?

- faktiki məhsul buraxılışına maşın-saat əmsalı bazasında avadanlığın işinin normativ səviyyəsinə proporsional olaraq;
- məmulatın emal edilməsi xərclərinə proporsional;
- Əsas istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
- bir fəhlə hesabı ilə adam-saat ərzində məhsul buraxılışının miqdarına proporsional ;
- avadanlığın iş saatının miqdarına proporsional ;

272 Məhsulun maya dəyərinin tam kalkulyasiyası zamanı mənfəət və zərər haqqında hesabatda göstərilən mənfəət məbləği:

- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən çoxdur;
- hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən azdır ;
- doğru cavab yoxdur;
- kalkulyasiya metodları mənfəətə təsir göstərmir;

273 Məhsulun maya dəyərinin tam kalkulyasiyası zamanı ehtiyat qalıqla-rının mühasibat balansında göstərilən məbləği:

- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış həcmdən çoxdur;
- hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən azdır ;
- doğru cavab yoxdur;
- kalkulyasiya metodları ehtiyat qalıqlarının həcmindən təsir göstərmir;

274 Hansı növ istehsaldə bitməmiş istehsalat faktiki maya dəyəri ilə qiymətləndirilir:

- kütləvi və partiyalarla istehsal zamanı;
- fərdi istehsaldə;

- qısa texnoloji tsiklli istehsalda;
- qapalı tipli səhmdar cəmiyyətlərində;
- açıq tipli səhmdar cəmiyyətlərində;

275 Hansı növ istehsalda bitməmiş istehsal plan maya dəyəri ilə qiymətləndirilir:

- kütləvi və partiyalarla istehsal zamanı;
- fərdi istehsalda;
- qısa texnoloj tsiklli istehsalda;
- qapalı tipli səhmdar cəmiyyətlərində;
- açıq tipli səhmdar cəmiyyətlərində;

276 Hansı növ istehsalda bitməmiş istehsal müstəqim xərclər məbləğində qiymətləndirilir:

- qısa texnoloji tsiklli istehsalda;
- açıq tipli səhmdar cəmiyyətlərində;
- fərdi istehsalda;
- kütləvi və partiyalarla istehsal zamanı;
- qapalı tipli səhmdar cəmiyyətlərində;

277 Bitməmiş istehsalın faktiki maya dəyəri ilə qiymətləndirilməsi zamanı:

- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə qiymətləndirilməsinə icazə verilir;
- «Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
- bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;
- ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

278 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərinə aid edildiyini aşkar edərsə onun hərəkəti:

- əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- vergi tutulan mənfəət məbləği faiz həcmində artırılmalıdır;
- əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
- auditor rəy verməkdən imtina edəcəkdir;
- qayda pozuntusu çox ciddi olğundan auditor hesabatın dürüstlüyü haqqında mənfi rəy verməlidir;

279 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərinə aid edildiyini aşkar edərsə onun hərəkəti:

- auditor rəy verməkdən imtina edəcəkdir;
- qayda pozuntusu çox ciddi olğundan auditor hesabatın dürüstlüyü haqqında mənfi rəy verməlidir;
- mənfəət məbləğini təhrif etdiyinə görə təşkilat cərimə ödəməlidir;
- əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
- əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;

280 Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- müstəqim material məsrəflərinin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adı fəaliyyət növü üzrə xərclər;

281 Mühasibat hesabatında minimum aşağıdakı infomasiyaya açıqlama verilməlidir:

- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kalkulyasiya xərc maddələri kəsiyində adı fəaliyyət növü üzrə xərclər;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- xərc elementləri kəsiyində adı fəaliyyət növü üzrə xərclər;

282 Qaydaya görə hesabat dövründə təşkilatın digər xərcləri:

- hesabat dövrünün mənfəəti hesabına silinir;
- balans mənfəətinin tərkibində verilir;
- mühasibat hesabatında ayrıca verilmir;
- hesabat dövrünün mənfəətinə silinmir;
- kommersiya xərclərinin tərkibində verilir;

283 Ləğv olunmuş sifarişlər üzrə xərclər silinir:

- istehsal maya dəyərinə;
- bitməmiş istehsalın tərkibinə;
- kommersiya xərclərinin tərkibinə;
- hazır məhsulun tərkibinə;
- qeyri satış xərclərin tərkiinə;

284 Bitməmiş istehsala daxil edilmir :

- sifarişçi tərəfindən qəbul olunmamış natamam iş;
- işlənmənin bütün mərhələlərini keçməmiş məhsul (yarımfabrikat);
- işlənməyə verilməmiş materiallar və alınmış yarımfabrikatlar;
- tam komplektləşdirilməmiş məhsul;
- texnikinəzarət bölməsi tərəfindən qəbul olunmamış hazır məmulat;

285 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazırlanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

- ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
- ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;
- ləğv olunan sifarişi icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
- bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
- qalan qiymətlilərdən istifadə səviyyəsi;

286 Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı plan maya dəyəri ilə qiymətləndirərkən:

- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolayı xərcləri hazır məhsulun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
- «Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
- bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;
- ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

287 Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı birbaşa xərclər səviyyəsinə də qiymətləndirərkən :

- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolayı xərcləri hazır məhsulun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
- «Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;

- bitməmiş istehsal emalda olan xammal, materialların dəyəri üzrə qiymət-lən-di-trilir;
- ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

288 Yoxlama prosesində auditor işçiyə ev tikintisi üçün edilən maddi yar-dımın məhsulun maya dəyərinə daxil edilməsi faktını aşkar etmişdir. Həmin ödəniş məbləği üzrə qeyri büdcə fonduna vəsait hesablanmış və maya dəyə-rinə silinmişdir. Bu halda auditorun hərəkəti:

- əməliyyat düzgün aparılmışdır, düzəliş ehtiyac yoxdur;
- əməliyyat düzgün deyildir, hesabat qeyri dürüst qiymətləndirilir;
- auditor əməliyyatı əsassız hesab edir, ödəmə və ona görə hesablan məbləq təşkilatın xüsusi mənbələri hesabına silinməlidir;
- auditor rəy verməkdən imtina edəcəkdir;
- qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfi rəy verməlidir;

289 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəller başlanmış sifarişlərin hazırlanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

- ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;
- bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
- ləğv olunmuş sifarişlər üzrə itgi necə müəyyən edilmiş və mühasibat uçotunda əks etdirilmişdir;
- ləğv olunan sifarişi icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
- ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;

290 D-t Inziabti xərclər K-t Torpaq,tikili və avadanlıqların amortizasiyası mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- norma daxilində istehsal məsrəflərinə;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;

291 Istehsala buraxılmış materiallar üzrə hansı mühasi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»
- D-t «Istehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Istehsalat məsrəfləri»
- D-t «Inzibati xərclər»; K-t «Material ehtiyatları»

292 Konkret növ məhsul istehsalına buraxılmış materiallar üzrə hansı mühasi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»
- D-t «Istehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları»; K-t «Istehsalat məsrəfləri»
- D-t «Inzibati xərclər»; K-t «Material ehtiyatları»

293 Digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- əsas fəaliyyət üzrə xərclərə;
- əməliyyat xərclərinə;
- maliyyə qoyuluşlarına;

- məhsul satışına;
- qeyri satış xərclərinə;

294 Məzuniyyətə gedən əməkdaş üçün nağdsız qaydada aviabiletin ödənilməsi üzrə hansı mühasi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Inzibati xərclər»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Digər deitor və kreditor borcları»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtalhesab məbləqlər»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtalhesab məbləqlər»; K-t «Digər deitor və kreditor borcları»

295 Auditor qazanxana işçilərinə hesablanmış əmək haqqının hansı hesabın debetində əks etdirilməsin düzgün sayır?

- 202-1
- 202-3
- 202-2
- 202-7
- 202-5

296 Büdcəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

- D-t 801 “Ümumi mənfəət (zərər)”
- D-t 341 “ Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t 611-1 “Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”
- D-t 202 “ Istehsalat məsrəfləri”
- D-t 631 “ Maliyyə gəlirləri”

297 Istehsala xərclərin auditinin informasiya mənbəyi hansıdır:

- 202, 222, 225, 231
- 711, 721, 731, 741
- 202, 711, 721, 731
- 241,242, 434, 5334
- 223, 225, 231, 401

298 Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasi-bat yazılışı aparılmalıdır?

- D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- D-t «Istehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- D-t «Material ehtiyatları» K-t «Inzibati xərclər»
- D-t «Inzibati xərclər» K-t «Material ehtiyatları»

299 Yoxlanılan təşkilatın qeyri rezident malgöndərəni varsa xarici hesablaş-mala-rın uçotunda yaranan kurs fərqi aid edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar gəlirlərin və xərclərin tərkiiinə;
- təşkilatın xalis mənfəətinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;

300 Satılmış xarici valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 211
- D-t 211 K-t 223
- D-t 611 K-t 222
- D-t 621 K-t 221
- D-t 221 K-t 621

301 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 221
- D-t 611 K-t 801
- D-t 221 K-t 223
- D-t 631 K-t 731
- D-t 731 K-t 631

302 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 224
- D-t 731 K-t 221
- D-t 221 K-t 731
- D-t 801 K-t 611
- D-t 224 K-t 731

303 Satılacaq valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 211
- D-t 211 K-t 221
- D-t 222 K-t 223
- D-t 213 K-t 211
- D-t 211 K-t 212

304 Xarici valyutanın satışından gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 222
- D-t 221 K-t 621
- D-t 222 K-t 731
- D-t 223 K-t 611
- D-t 621 K-t 221

305 Xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 221
- D-t 731 K-t 223
- D-t 611 K-t 222
- D-t 221 K-t 611
- D-t 222 K-t 611

306 Xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı

auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 621
- D-t 221 K-t 731
- D-t 731 K-t 221
- D-t 621 K-t 731
- D-t 611 K-t 801

307 Xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 731
- D-t 221 K-t 731
- D-t 731 K-t 221
- D-t 801 K-t 611
- D-t 731 K-t 621

308 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 222 K-t 211
- D-t 222 K-t 621
- D-t 731 K-t 223
- D-t 801 K-t 611
- D-t 221 K-t 222

309 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə ümumi gəlir məbləğinə tərtib olunmuş hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 731
- D-t 223 K-t 611
- D-t 211 K-t 222
- D-t 211 K-t 731
- D-t 731 K-t 221

310 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutanın dəyərinə tərtib olunmuş hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 223
- D-t 223 K-t 221
- D-t 221 K-t 801
- D-t 731 K-t 211
- D-t 611 K-t 222

311 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 223
- D-t 731 K-t 222
- D-t 611 K-t 801
- D-t 221 K-t 222
- D-t 223 K-t 731

312 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından zərərin silinməsi üzrə tərtib olunmuş hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 222
- D-t 223 K-t 221
- D-t 221 K-t 223
- D-t 801 K-t 611
- D-t 175 K-t 731

313 Valyuta istiqrazları üzrə hesablanmış faizə görə hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 176 K-t 801
- D-t 175 K-t 611
- D-t 611 K-t 175
- D-t 611 K-t 341
- D-t 341 K-t 611

314 Istiqraz kuponu üzrə vəsaitin daxil olması üzrə hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 801
- D-t 175 K-t 611
- D-t 223 K-t 176
- D-t 611 K-t 801
- D-t 801 K-t 611

315 Istiqrazların ödənilməsi: vəsaitin valyuta hesabına daxil olduğu tarixə dollar kursu üzrə istiqrazın nominal dəyərində valyuta məbləğinə hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 801
- D-t 801 K-t 175
- D-t 223 K-t 611
- D-t 621 K-t 175
- D-t 175 K-t 621

316 Istiqrazların ödənilməsindən maliyyə nəticəsinin silinməsi üzrə hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 223 K-t 221
- D-t 221 K-t 223
- D-t 175 K-t 621
- D-t 611 K-t 801

317 Istiqrazların ödənilməsi: istiqrazlar üzrə hesablanmış faiz məbləğinə hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 801
- D-t 221 K-t 225
- D-t 223 K-t 611
- D-t 223 K-t 225
- D-t 611 K-t 221

318 Istiqrazların satılması: istiqrazın bazar qiyməti ilə pul gəliri məbləğinə hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 801
- D-t 801 K-t 175
- D-t 223 K-t 611
- D-t 621 K-t 175
- D-t 175 K-t 621

319 İstiqrazların satılması: satış tarixinə kursa görə nominal üzrə istiqrazların dəyərinə tərtib olunmuş hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 175 K-t 621
- D-t 611 K-t 183
- D-t 801 K-t 175
- D-t 175 K-t 801

320 İstiqrazların satılması: satılmış istiqrazlar üzrə kurs fərqi məbləğinə görə tərtib olunmuş hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 811
- D-t 442 K-t 801
- D-t 811 K-t 175
- D-t 621 K-t 175
- D-t 175 K-t 621

321 Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilmə-si-ni düzgün hesab etmir:

- «Təhtəlhesab məbləqlər»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- «Nominal (nizamnamə) kapitalı»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Qısamüddətli bank kreditləri»;

322 Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlünü əks etdirir:

- vaxtında silinməmiş debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- uzunmüddətli debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

323 Kreditə satılmış mallar üzrə hesablaşmaların auditi aşağıdakı hesabların məlumatları üzrə aparılır:

- 213, 538
- 173, 213
- 217, 2 45
- 245, 408
- 177, 213

324 Kredit ilə satılmış mallar üzrə hesablaşmaların auditi zamanı onların hansı hesabda uçota alınması auditor tərəfindən düzgün hesab olunur?

- 213, 538
- 217, 2 45

- 173, 213
- 245, 408
- 177, 213

325 Audit prosesində digər debitor və kreditorlar ilə hesablaşmaların yoxlanılması zamanı hansı hesabın subhesabları yoxlanılır?

- 212, 223, 244, 173
- 177, 217, 435, 538
- 532, 217, 223, 522
- 217, 223, 522, 538
- 217, 171, 215, 431

326 Kredit müqaviləsi ilə müəyyən edilmiş, vaxtında ödənilməyən qısamüddətli kredit və faizlər aşağıdakı hesabda uçota alınmalıdır:

- 333
- 242
- 311
- 501
- 414

327 Kreditor borclarının auditı zamanı onun aşağıdakı kateqoriyaları fərqləndirilir:

- uzunmüddətli
- vaxtında ödənilməmiş
- qısamüddətli
- bütün cavablar doğrudur
- iddia müddəti ötmüş

328 Debitor borclarının auditı zamanı onun aşağıdakı kateqoriyaları fərqləndirilir:

- uzunmüddətli
- şübhəli
- qısamüddətli
- bütün cavablar doğrudur
- ümidsiz

329 Vaxtında ödənilməyən borca aid edilir:

- uzunmüddətli
- ümidsiz
- qısamüddətli
- iddia müddəti ötmüş
- ödənilmə vaxtı keçmiş borc

330 Cari borca aid edilir:

- vaxtında ödənilməyən
- vaxtı bitmiş ödəniş
- hesablaşmaların müəyyən edilmiş formalarından yaranan
- ümidsiz
- uzunmüddətli

331 Cari borcların auditı zamanı auditor tərəfindən qəbul olunan cari borc:

- ümidsiz
- iddia müddəti ötmüş
- vaxtında ödənilməyən
- hesablaşmaların müəyyən edilmiş formalarından yaranan
- uzunmüddətli

332 Kredit müqaviləsi ilə müəyyən edilmiş, vaxtında ödənilməyən uzunmüddətli kreditlər və faizlər aşağıdakı hesabda uçota alınmalıdır:

- 501
- 402
- 401
- 414
- 242

333 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv sayılır?

- təşkilatın cari xərclərinə aid edilən və onun əməliyyat xərcləri olan kredit və borclar üzrə xərclər təşkilatın maliyyə nəticələrinə daxil edilir;
- investisiya aktivinin alınmasına və ya yaradılması ilə əlaqədar alınmış kredit və borclar üzrə xərclər onun ilkin dəyərinə daxil edilir;
- kredit və borclar üzrə xərclər vergi xərclərinə daxil edilir;
- vergitutmaya qədər mənfəətin hesablanmasıdır iştirakçı əlamətinə görə alınmış kredit və borcların analitik uçotunun təşkili;
- uçota qəbul olunmasına qədər qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların dəyərinə daxil edilir;

334 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

335 Alıcı-müəssisə əDV-ni istehsal məqsədləri üçün əldə olunan maddi sərvətlərin hesabına hansı tarixə təqdim edə bilər:

- Uçota qəbul olunan ana
- Uçota qəbul olunan və ödənilən ana
- Ödəniş anına
- Düzgün cavab yoxdur
- İstehsal məqsədlərinə silinən ana

336 Sənaye müəssisəsində pulun hesalaşma hesabı vasitəsi ilə əldə olunmasını yoxlamaq üçün hansı auditor proseduru aparılmalıdır:

- kreditin alınması və qaytarılmasını, faizlərin hesablanması rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv oyektiinin inventar dəyərinə daxil edilməsinin düzgünlüğünün yoxlanması;
- müəssisənin hesalaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

337 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv deyildir?

- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- kredit və borclar üzrə analitik uçot onların növləri üzrə təşkil edilir;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

338 Təşkilatın pulun hesalaşma hesəsına köçürülməsi vasitəsi ilə əldə etməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- kreditin alınması və qaytarılmasını, faizlərin hesablanması rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv oyektiinin inventar dəyərinə daxil edilməsinin düzgünlüğünün yoxlanması;
- müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkiinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

339 Əsas vəsait obyektiinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- kreditin alınması və qaytarılmasını, faizlərin hesablanması rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv oyektiinin inventar dəyərinə daxil edilməsinin düzgünlüğünün yoxlanması;
- müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkiinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

340 Norma daxilində kredit və borclar üzrə faizlərin vergi xərclərinə daxil edilməsinin düzgünlüğünün yoxlanması:

- auditor prosedurudur;
- təsərrüfat əməliyyatıdır;
- auditor sübutudur;
- analitik prosedurdur;
- mühasibat uçotu metodudur;

341 Sənaye müəssisəsində əsas vəsait obyektiinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- kreditin alınması və qaytarılmasını, faizlərin hesablanması rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv oyektiinin inventar dəyərinə daxil edilməsinin düzgünlüğünün yoxlanması;
- müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkiinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

342 Kredit və borclar üzrə xərclərin qiymətli kağızlarının faktiki dəyərinə daxil edilməsinin düzgünlüğünün yoxlanması:

- auditor sübutudur;
- təsərrüfat əməliyyatıdır;

- analitik prosedurdur;
- mühasibat uçotu metodudur;
- auditor prosedurudur;

343 Kredit və borcların təyinatından asılı olaraq onlardan istifadə üzrə xərclərin əməliyyat xərclərinin tərkibinə daxil edilməsinin düzgünlüğünün yoxlanması:

- auditor sübutudur;
- təsərrüfat əməliyyatıdır;
- analitik prosedurdur;
- auditor prosedurudur;
- mühasibat uçotu metodudur;

344 177, 217, 435, 538 sayılı hesabların subhesabları hansı halda yoxlanılır?

- təsisçilər və səhmdarlarla hesablaşmaların auditi zamanı
- digər debitor və kreditorlar ilə hesablaşmaların auditi zamanı
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaların auditi zamanı
- alıcılar və sıfarişçilər ilə hesablaşmaların auditi zamanı
- malsatan və podratçılarla hesablaşmaların auditi zamanı

345 Sənaye müəssisəsində kredit və borcların analitik uçotu aparılmadıqda onların yoxlanması üçün auditorun hərəkəti?

- əvvəlcə müəyyən əlamətlər üzrə kredit müqavilələrini qruplaşdırmalıdır;
- alınmış kredit və borclar üzrə sənədlərin təşkilatın direktoru, baş mühasib və ya səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalıdır;
- dərhal alınmış kreditlər üzrə faizlərin hesablanması düzgünlüğünün yoxlanmasına başlamalıdır;
- əvvəlcə kredit müqavilələrini və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır;
- əvvəlcə mühasibatlıqda kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüğünü yoxlamalıdır;

346 Əgər təşkilatda kredit və borcların analitik uçotu aparılmırsa onların yoxlanması üçün auditor nədən başlamalıdır?

- əvvəlcə müəyyən əlamətlər üzrə kredit müqavilələrini qruplaşdırmalıdır;
- alınmış kredit və borclar üzrə sənədlərin təşkilatın direktoru, baş mühasib və ya səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalıdır;
- dərhal alınmış kreditlər üzrə faizlərin hesablanması düzgünlüğünün yoxlanmasına başlamalıdır;
- əvvəlcə kredit müqavilələrini və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır
- əvvəlcə mühasibatlıqda kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüğünü yoxlamalıdır;

347 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv sayılır?

- uçota qəbul olunmasına qədər qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların dəyərinə daxil edilir;
- cari xərclərə daxil edilən alınmış kredit və borclar üzrə xərclər təşkilatın əməliyyat xərcləri olduğundan maliyyə nəticələrinə daxil edilir
- vergitutmaya qədər mənfəətin hesablanmasıında iştirakı əlamətinə görə alınmış kredit və borcların analitik uçotunun təşkili;
- əsas vəsaitlərin, QMA əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların uçota qəbul olunmasından sonra inventar dəyərinə daxil edilməsi;
- investisiya aktivinin alınmasına və ya yaradılmasına bilavasitə aid olunan kredit və borclar üzrə xərclər onun ilkin dəyərinə daxil edilir;

348 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv deyildir?

- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

349 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv deyildir?

- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər maliyyə nəticələrinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

350 Valyuta hesabları üzrə əməliyyatlar nəyin əsasında rəsmiləşdirilir?

- pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
- bank arayışları;
- xəzinədarın hesabatı;

351 Auditor pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
- kassadan xarici valyutanın çıxmazı zamanı;
- kassaya xarici valyutanın daxil olması zamanı;
- təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı
- valyuta hesabları üzrə əməliyyatların auditü zamanı;

352 İstiqrazların satılması: istiqrazların satışından zərər üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 811
- D-t 801 K-t 611
- D-t 811 K-t 175
- D-t 621 K-t 175
- D-t 175 K-t 621

353 Nominaldan aşağı bazar qiyməti ilə alınan istiqrazların mədaxil olunması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 811
- D-t 113 K-t 223
- D-t 811 K-t 175
- D-t 621 K-t 175
- D-t 175 K-t 621

354 Hər il istiqrazlara faiz hesablaşdırıldıqda faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 341
- D-t 177 K-t 801

- D-t 341 K-t 175
- D-t 621 K-t 175
- D-t 175 K-t 621

355 Faizlərin valyuta hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 341
- D-t 223 K-t 177
- D-t 341 K-t 175
- D-t 621 K-t 175
- D-t 175 K-t 621

356 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 431 K-t 801;
- D-t 341 K-t 432;
- D-t 341 K-t 433;
- D-t 432 K-t 401;
- D-t 217 K-t 341;

357 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 432 K-t 401;
- D-t 801 K-t 431;
- D-t 341 K-t 433;
- D-t 217 K-t 341;
- D-t 432 K-t 341;

358 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 432 K-t 401;
- D-t 341 K-t 432;
- D-t 341 K-t 433;
- D-t 217 K-t 341;
- D-t 431 K-t 801;

359 Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- «Vergi öhdəlikləri»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- [Emissiya gəliri];
- Alıcılar və sıfarişçilərin debitor borcları;
- «Təhtəlhesab məbləqlər»;

360 Sənaye müəssisəsində əDV hansı mənbədən ödənilməlidir?

- marjinal mənfəətdən
- satışdan pul gəlirindən

- xalis mənfəətdən
- vergiyə cəlb olunan mənfəətdən
- balans mənfəətindən

361 Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:

- məhsul satışından pul gəlirinə
- əməliyyat gəlirlərinə
- xalis mənfəətə
- ehtiyat kapitalına
- qeyri satış gəlirlərinə

362 əsas vəsaitlərin daxil olması və yaradılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması

363 Nizamnamə kapitalına yönəldidən əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş əsas vəsaitlər üzrə ƏDV hesablanmasıın auditi zamanı;
- əsas vəsaitlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş əsas vəsaitlər üzrə əmlak vergisinin auditi zamanı;
- daxil olmuş əsas vəsaitlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş əsas vəsaitlərin amortizasiyanın auditi zamanı;

364 əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanmasıın auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- amortizasiyanın hesablanmasıın müəssisənin uçot siyasetinə uyğunluğunun yoxlanılması
- əsas vəsaitlərin inventarizasiyasının nəticələrinin yoxlanılması
- əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- əsas vəsaitlərin alış-satış üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticələrinin yoxlanılması

365 Qeyri-maddi aktivlərin daxil olması üzrə əməliyyatların yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanmasıın düzgünlüyünün yoxlanması
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın hesablanmasıın düzgünlüyünün yoxlanması
- daxil olmuş qeyri maddi aktiv üzrə verginin hesablanmasıın düzgünlüyünün yoxlanması
- nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düz-günlüyünün yoxlanılması
- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması

366 Nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanmasıın auditi zamanı;
- qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;

- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditü zamanı;

367 Təsisçilər tərəfindən əsas vəsaitlərin nizamnamə kapitalına daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 111 «Torpaq, tikili və avadanlıqlar»; K-t 302 “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 301 “Nominal (nizamnamə) kapitalı”; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”; K-t 111 “Torpaq, tikili və avadanlıqlar”
- D-t 302 « Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi »; K-t 301 “Nominal (nizamnamə) kapitalı”

368 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı onların dəyərinin artımı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K- t 333 «Qanunvericilik üzrə ehtiyat»
- D-t 333 « Qanunvericilik üzrə ehtiyat » K-t 111« Torpaq, tikili və avadanlıqlar »
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 335 «Digər ehtiyatlar»
- D-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri» D-t 111«Torpaq, tikili və avadanlıqlar»
- K-t 335 «Digər ehtiyatlar» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»

369 əsas vəsait obyektlərinin istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Istehsalat məsrəfləri »
- D-t «Istehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»
- D-t « Inzibati xərclər » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Inzibati xərclər»

370 Şirkət 2012-ci ilin yanvar ayında xarici kapitalın iştirakı ilə kompüter almışdır. Hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t « Istehsalat məsrəfləri » K-t «Bank hesablaşma hesabları»
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri) »
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t Bank hesablaşma hesabları
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t « Istehsalat məsrəfləri » K-t « Torpaq, tikili və avadanlıqlar »

371 Yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nizamnamə üzrə ehtiyat» K-t « Torpaq, tikili və avadanlıqlar »;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar » K-t « Nizamnamə üzrə ehtiyat»;
- D-t « Qanunvericilik üzrə ehtiyat »K-t « Torpaq, tikili və avadanlıqlar »;

372 əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin düzgünlüyünü yoxlayarkən onların köhnəlmə məbləğinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t « Torpaq, tikili və avadanlıqlar»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;

- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Tormaq, tikili və avadanlıqların amortizasiyası »
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Nizamnamə üzrə ehtiyat »;

373 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühəsibat yazılışını düzgün hesab edir?

- D-t 533; K-t 301
- D-t 302; K-t 312
- D-t 312; K-t 302
- D-t 301 ; K-t 533
- D-t 311; K-t 301

374 Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühəsibat yazılışını düzgün hesab edir?

- D-t 111 K-t 112;
- D-t 111 K-t 333;
- D-t 111 K-t 331;
- D-t 442 K-t 111;
- D-t 333 K-t 111

375 Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektiñə görə alıcının borcu üzrə hansı mühəsibat yazılışını düzgün hesab edir?

- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları»
- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüd-dət-li aktivlərin satışından digər gəlirlər » K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüd-dət-li aktivlərin satışından digər gəlirlər »;
- D-t «Alıcı və sıfarişçilərin debitor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüd-dət-li aktivlərin satışından digər gəlirlər»
- D-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;

376 əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüğünün yoxlanması:

- əsas vəsaitlərin rentabelliyyinin auditin başlıca məqsədidir
- işçinin fondla silahlanması səviyyəsinin auditin başlıca məqsədidir
- əsas vəsaitlərin texniki vəziyyətinin auditin başlıca məqsədidir
- əsas vəsaitlərin hərəkətinin auditin başlıca məqsədidir
- əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin auditin başlıca məqsədidir;

377 əsas vəsaitlərin inventar kartlarından istifadə olunur:

- əsas vəsaitlərin rentabelliyyinin auditi zamanı
- işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- əsas vəsaitlərin auditi zamanı

378 Inventarizasiya zamanı aşkar olunmuş uçota alınmayan əsas vəsait obyekti uçota alınır:

- müəssisə rəhbərinin təyin etdiyi qiymətlə;
- qadıq dəyəri ilə;

- bazar dəyəri ilə;
- baş mühəsibin təyin etdiyi qiymətlə;
- inventarizasiya komissiyasının təyin etdiyi qiymətlə;

379 əsas vəsaitlər aşağıdakı qaydada qiymətləndirilərək mədaxil olunmalıdır:

- faktiki maya dəyəri ilə;
- bazar qiyməti ilə;
- alış qiyməti ilə;
- plan maya dəyəri ilə ;
- müqavilə qiyməti ilə;

380 Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:

- D- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K- t «Nominal (nizamnamə) kapitalı»;
- D- t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»;
- D- t «Torpaq, tikili və avadanlıqlar» K- t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalı» K- t «Daşınmaz əmlaka investisiyalar»
- D- t «Nominal (nizamnamə) kapitalı» K – t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»

381 Torpaq sahələri üzrə amortizasiya hesablanır mı?

- baş mühəsibin qərarına əsasən;
- xeyr;
- bəli;
- məhkəmənin qərarına əsasən
- müəssisə rəhbərinin qərarına əsasən;

382 Törəmə müəssisədən alınması nəzərdə tutulan dividend məbləği üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 221 K-t 601
- D-t 212 K-t 801
- D-t 223 K-t 601
- D-t 601 K-t 223
- D-t 601 K-t 221

383 Dividenden faktiki məbləğinin daxil olması üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 212 K-t 601
- D-t 221 K-t 212
- D-t 223 K-t 212
- D-t 601 K-t 223
- D-t 601 K-t 212

384 Debitor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- «Təhtəlhesab məbləqlər»;
- «Emissiya gəliri»;
- «Vergi öhdəlikləri»;
- Alıcılar və sifarişçilərin debitor borcları;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

385 Kreditor borçları aşağıdakı hesabda eks etdirilə bilməz:

- «Qısamüddətli bank kreditləri»;
- «Nominal (nizamnamə) kapitalı»;
- «Təhtəhesab məbləqlər»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

386 Əksik gələn və korlanmış əmtəə-material qiymətliləri üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasında fərq üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 538 K-t 542;
- D-t 542 K-t 545;
- D-t 343 K-t 401;
- D-t 217 K-t 545;
- D-t 545 K-t 542;

387 D-t 545 K-t 542 mühasibat yazılışı nəyi xarakterizə edir?

- dəymış zərərə görə məbləğin maliyyə nəticələrinə silinməsini;
- xəzinədarın günahı üzündən kassada çatışmayan məbləğin tutulmasını
- təhtəhesab şəxslərdən artıq xərclərin tutulmasını;
- əksikgələn qiymətlilərin isitehsal xərclərinə silinməsini
- əksikgələn qiymətlilər üzrə tutulacaq məbləğlə onun balans dəyəri arasındaki fərqi;

388 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 431;
- D-t 431 K-t 401;
- D-t 217 K-t 801;
- D-t 431 K-t 801;
- D-t 801 K-t 433;

389 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 431 K-t 801;
- D-t 801 K-t 433;
- D-t 431 K-t 401;
- D-t 217 K-t 801;
- D-t 801 K-t 431;

390 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 431 K-t 801;
- D-t 801 K-t 433;
- D-t 431 K-t 401;
- D-t 217 K-t 801;
- D-t 801 K-t 431;

391 Malsatanlara olan kreditor borçlarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəbul

olunur:

- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları »; K-t «Bankdakı hesablaşmalar hesabı
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları »; K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t «Bankdakı hesablaşmalar hesabı»; K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- D-t « Bankdakı hesablaşmalar hesabı »; K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » ; K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

392 D-t Malsatan və podratçılara qısamüddətli kreditor borcları K-t Bankdakı hesablaşmalar hesabı mühəsiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;

393 Ödənilmiş veksellər üzrə mühəsiat yazılışının hansı qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Bankdakı hesablaşmalar hesabı
- D-t «Bankdakı hesablaşmalar hesabı » ;K-t «Alicilar və sifarişçilərin qısamüddətli debitor borcları»
- D-t «Bankdakı hesablaşmalar hesabı » ;K-t «Alicilar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t « Bankdakı hesablaşmalar hesabı »;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları » ;K-t « Bankdakı hesablaşmalar hesabı

394 Vaxtında tələb olunmaya debitor borclarının aşağıdakı silinmə qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» ;K-t «Alicilar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» ;K-t «Alicilar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t « Alicilar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Alicilar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

395 D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alicilar və sifarişçilərin uzunmüddətli debitor borcları mühəsiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- vaxtında silinməmiş debitor borclarının silinməsini
- uzunmüddətli debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini

396 Alınmış əsas vəsaitə görə alıcıların borcları üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t «Alicilar və sifarişçilərin debitor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t Digər debitor və kreditor borcları» K-t « Sair əməliyyat gəlirləri »
- D-t «Malsatan və podratçılara kreditor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t « Sair əməliyyat gəlirləri » K-t «Torpaq, tikili və avadanlıqlar»

- D-t «Təhtəlhesab məbləğlər» K-t «Sair əməliyyat gəlirləri»

397 Auditorun fikrincə səhmdar cəmiyyətində nizamnamə kapitalının formallaşması zamanı hansı mühasibat yazılışı düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»
 D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
 D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
 D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
 D-t «Nominal (nizainamə) kapitalı» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»

398 Auditorun fikrincə əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışı düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»
 D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
 D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalının ödənilməmiş hissəsi»
 D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
 D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»

399 Auditorun fikrincə təşkilatın işçilərinə dividendin hesablanması üzrə hansı yazılış düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»
 D-t «Ümumi mənfəət (zərər)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
 D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizainamə) kapitalı»
 D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
 D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»

400 Cəmiyyət tərəfindən geri alınmış öz səhmləri əldə olunmuş vaxtdan bir il ərzində satılmalıdır:

- cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təyin etdiyi qiymət ilə;
 nominal qiyməti ilə;
 alış qiymətindən aşağı;
 müqavilə qiyməti ilə
 bazar qiyməti ilə;

401 Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı»
 D-t «Bankdakı hesablaşmalar hesabı » K-t «Alicilar və sifarişçilərin uzunmüddətli debitor borcları»
 D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Alicilar və sifarişçilərin qısamüddətli debitor borcları»
 D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları»
 D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»

402 Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- bank arayışları;
 pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
 pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
 pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
 xəzinədarın hesabatı;

403 Auditor sənaye müəssisəsində pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışla-rından istifadə edir?

- valyuta hesabları üzrə əməliyyatların auditü zamanı;
- kassaya xarici valyutanın daxil olması zamanı;
- kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
- təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı;
- kassadan xarici valyutanın çıxması zamanı;

404 Təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 244 K-t 221
- D-t 224 K-t 223
- D-t 223 K-t 224
- D-t 223 K-t 244
- D-t 244 K-t 223

405 əksikgəlmələr, mənimsəmələr üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasında fərq üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 213 K-t 173
- D-t 173 K-t 545
- D-t 545 K-t 213
- D-t 173-2 K-t 545-3
- D-t 545 K-t 542

406 Müəssisənin fəaliyyəti dövründə yaranmış maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditü zamanı aşağıdakı məsələlər yoxlanılır:

- 173, 213, 545 sayılı hesablar üzrə mühasibat yazılışlarının tərtib olunmasının düzgünlüyü
- təqsirkar şəxslər müəyyən olunmadıqda material dəyərlərinin istehsal xərclərinə silinməsinin düzgünlüyü və əsaslı olması;
- çatışmazlıqlar, israfçılıq və mənimsəmələr üzrə məbləqlərin təqsirkar şəxslərə aid edilməsinin tamlığı;
- bütün cavablar doğrudur
- 173, 213, 545 sayılı hesablar üzrə analitik uçotun aparılmasının düzgünlüyü

407 Auditor əmək haqqının hesablanması hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 202 K-t 533
- D-t 533 K-t 221
- D-t 221 K-t 533
- D-t 224 K-t 533
- D-t 223 K-t 533

408 Auditor əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 533 K-t 223
- D-t 533 K-t 221
- D-t 221 K-t 533
- D-t 224 K-t 533
- D-t 223 K-t 533

409 D-t 223 "Bank hesablama hesabları", K-t 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" yazılışı hansı əməliyyatı əks etdirir:

- sifarişçiye avansın köçürülməsini
- alıcılardan son məbləğin köçürülməsini;
- malgöndərənlərə avansın köçürülməsini;

- satıcıya avansın köçürülməsini
- əvvəllər alınmış avansın örtülməsini

410 D-t 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", K-t 401 "Uzunmüddətli bank kreditləri" yazılışı hansı əməliyyatı əks etdirir:

- qısamüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;
- uzunmüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;
- uzunmüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;
- doğru cavab yoxdur
- qısamüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;

411 Depozitə verilmiş əmək haqqının ödənilməsi üçün hesablaşma hesabından nağd pul vəsaitlərinin alınmasının hansı yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- D-t 224 K-t 533
- D-t 533 K-t 224
- D-t 533 K-t 221
- D-t 221 K-t 533
- D-t 221 K-t 223

412 Təhtəlhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilər:

- D-t 533 K-t 223
- D-t 244 K-t 221
- D-t 223 K-t 244
- D-t 223 K-t 244
- D-t 244 K-t 223

413 Təhtəlhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t 223 K-t 221
- D-t 244 K-t 223
- D-t 221 K-t 244
- D-t 244 K-t 221
- D-t 223 K-t 244

414 D-t 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borclar" K-t 223 "Bank hesablaşma hesabları" mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- avansın sifarişçinin hesabına köçürülməsini
- alıcıının borcunun ödənilməsini
- mal göndərənə avansın köçürülməsi
- avansın satıcıının hesabına köçürülməsini
- vaxtından əvvəl alınmış avansın məbləğini

415 Auditorun fikrincə müəssisənin işçisinə verdiyi kredit məbləğinə hansı yazılışı düzdür?

- D-t 244 K-t 224, 223
- D-t 173 K-t 221, 223
- D-t 224, 223 K-t 173
- D-t 245 K-t 224, 223
- D-t 225 K-t 224, 223

416 Satıcının hesablaşma hesabına mədaxilin hansı yazılılışı auditor tərəfindən düzgün qəbul edilər:

- D-t 221 K-t 223
- D-t 223 K-t 601
- D-t 221 K-t 601
- D-t 601 K-t 221
- D-t 223 K-t 171, 215

417 Səhmdar cəmiyyətində nizamnamə kapitalının formalasdırılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- D-t- 335 K-t 301
- D-t 334 K-t 301
- D-t 301 K-t 334
- K-t 301 D-t 335
- D-t 302 K-t 301

418 Pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- D- t 111 K- t 302;
- D- t 113 K- t 302;
- D- t 111 K- t 301;
- D-t 301 K- t 111
- D- t 301 K – t 302;

419 Malların nağd pula satışı hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 221 K-t 601
- D-t 221 K-t 431, 531
- D-t 223 K-t 601
- D-t 601 K-t 223
- D-t 601 K-t 221

420 D-t 223 K-t 431, 531 yazılışı səciyyələndirir:

- alıcılar tərəfindən verilmiş avansın ödənilməsi
- alıcılardan vəsaitlərin son hesablaşmaya daxil edilməsi
- malgöndərənlərə əvvəldən ödənilmiş avansın qaytarılması
- doğru cavab yoxdur
- əvvəldən ödənilmiş avansın bağlanması

421 Təsis olunan törəmə müəssisəyə veriləsi əmlakın dəyərinin hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 152 K-t 601
- D-t 151 K-t 172
- D-t 172 K-t 152
- D-t 601 K-t 221
- D-t 172 K-t 221

422 əmlak faktik təsis olunan törəmə müəssisəyə verildikdə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 152 K-t 601

- D-t 151 K-t 205
- D-t 172 K-t 151
- D-t 601 K-t 172
- D-t 172 K-t 111,

423 Törəmə müəssisəyə göstərilən qaytarılaş maliyyə köməyi və digər borclar üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 151 K-t 223
- D-t 221 K-t 152
- D-t 221 K-t 151
- D-t 151 K-t 152
- D-t 152 K-t 221

424 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- mənfəət vergisi üzrə hesablamaların düzgünlüğünün yoxlanılması
- dividendin ödənilməsinin təşkilinin yoxlanılması
- uçotun təşkilinin yoxlanılması
- nizamnamə kapitalının formalasdırılmasının yoxlanılması
- təsisçilər ilə hesablaşmaların düzgünlüğünün yoxlanılması

425 Nizamnamə kapitalının formalasdırılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüğünün yoxlanılması
- mülkiyyət formalarının müəyyən olunmasının yoxlanılması
- təsisçilər ilə hesablaşmaların düzgünlüğünün yoxlanılması
- vergi tutmanın yoxlanılması
- nizamnamə kapitalının vaxtında formalasdırılmasının yoxlanılması

426 Alıcılar ilə hesablaşmaların yoxlanılması zamanı auditor müəyyən edir:

- məhsul göndərişi üzrə müqavilənin mövcudluğunu
- alıcıının maliyyə nəticələrini
- alıcıının maliyyə vəziyyətini
- alıcıının rekvizitlərinin doldurulmasının düzgünlüğünü
- bank hesablarının mövcudluğunu

427 Alıcı və sifarişçilər ilə hesablaşmaların auditi zamanı auditor yoxlayır:

- məhsulun göndərişi üzrə müqaviləni
- satış qiymətinin formalasmasının düzgünlüğünü
- hesablaşma hesabının mövcudluğunu
- rekvizitlərin doldurulmasının düzgünlüğünü
- valyuta hesabının mövcudluğunu

428 Müəssisə malsatanlarla müqavilə bağladıqda onlarla hesablaşmaların auditi əhatə edir:

- sənədlərin mövcudluğu və rəsmiləşdirilmənin düzgünlüğünün yoxlanılmasını;
- hesablaşma hesabının yoxlanılmasını;
- rekvizitlərin yoxlanılmasını;
- mühasibat balansının yoxlanılmasını;
- valyuta hesabının yoxlanılmasını;

429 İddia tarixi necə təyin olunur?

- müqavilə bağlandıqdan 6 ay sonra
- kreditin müddətinin başa çatmasından sonra
- kreditin açılması günündən
- müqavilə bağlandıqdan 12 ay sonra
- iddia qaldırma hüququnun yaranması tarixindən

430 Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- qeyri satış xərclərinə;
- maliyyə qoyuluşlarına;
- əsas fəaliyyət üzrə xərclərə;
- məhsul satışına;
- əməliyyat xərclərinə;

431 Auditorun fikrincə təşkilatın işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılış düzəndir?

- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221«Kassa»

432 D-t 341 hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t 534 Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları mühəsibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- təşkilatda işləməyən səhmdarlarla dividendlərin hesablanması
- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- öz işçilərinə dividendlərin hesablanması
- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- işləməyən səhmdarlarla dividendlərin ödənilməsi

433 Təsisçilərlə hesablaşmaların yoxlanması zamanı aşağıdakı auditor prosedurundan istifadə olunur:

- ƏDV-nin hesablanmasından düzgünüluğunun yoxlanılması;
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- təsis sənədlərinin qeydiyyatının yoxlanılması;
- vergitutma bazasının hesablanmasından düzgünüluğunun yoxlanılması
- nizamnamə kapitalının formallaşmasının yoxlanılması;

434 D-t Bankdakı hesablaşmalar hesabı K-t Alıcılar və sıfarişçilərin qısamüddətli debitor borcları mühəsibat yazılışı hansı əməliyyatın düzgünüyü əks etdirir:

- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli borclarının ödənilməsini;

435 Təhtəlhesab şəxsə hansı halda yeni avans verilir?

- əvvəlki avans üzrə tam hesablaşma aparıldıqda

- ezamiyyə vəsiqəsi olduqda;
- təşkilatın kassasında sərbəst pul vəsaiti olduqda;
- ezamiyyə haqqında əmr olduqda
- ezamiyyə müddətinə üç gün qalmış

436 Ötən illərdə ümidsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- «Emissiya gəliri»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Hesabat dövrünün xalis mənfəəti»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Ümumi mənfəət (zərər)»;

437 Əmtəə-material qiymətlilərinin faktiki mədaxil edilməsinin həqiqiliyinin və tamlığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliy-yatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüğünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliy-yatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;

438 Debitor və kreditor borclarının reallığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliy-yatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüğünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliy-yatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;

439 Uçot reyestrlərində sənədlərin tamlığının və düzgün tərtib olunmasının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliy-yatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüğünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliy-yatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmaların mühasibat uçotu-nun təşkilinin yoxlanması;

440 Müəssisə məhsulların qablaşdırılmasını bankdan alınmış kredit hesabına həyata keçirir. Yoxlanılan təşkilatın mühasibat uçotunda obyektin uçota alınmasından əvvəl ödənilən kreditin faizləri daxil edilir:

- əlavə edilən kapitala
- maliyyə nəticələrinə

- obyektin ilkin dəyərinə
- təşkilatın xalis mənafətinə
- məhsulun maya dəyərinə

441 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə- 77000 man., deponent məbləq – 4000 man., cassadan verilmiş məbləq – 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərinə hansı məbləğ daxil edilməlidir:

- 350 000 man
- 306 000 man
- 302 000 man
- 273 000 man
- 346 000 man

442 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- norma daxilində istehsal məsrəflərinə;
- kommersiya xərclərinə;
- üstəlik xərclərə;
- gələcək dövrlərin xərclərinə;
- inzibati xərclərə;

443 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır

- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;

444 İşçilərə əmək haqqının hesalanması üzrə hansı mühasi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t 432 K-t 341;
- D-t 202 K-t 533;
- D-t 532 K-t 401;
- D-t 217 K-t 341;
- D-t 341 K-t 432;

445 Cassadan təhtəlhesab məbləğin verilməsi üzrə hansı mühasi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Təhtəlhesab məbləğlər»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtəlhesab məbləğlər»; K-t «Kassa»
- D-t «Kassa»; K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Təhtəlhesab məbləğlər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

446 Kənar təşkilat tərəfindən aparılmış cari xərclərin aksept edilməsi üzrə hansı mühasi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bina tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t «Inzibati xərclər»
- D-t «Inzibati xərclər» ; K-t «Malsatan və podratçılar qısamüddətli kreditor borcları»
- D-t «Bina, tikili və avadanlıqla» ;K-t «Bank hesablaşma hesabları»
- D-t «Gələcək hesabat dövlərin xərcləri»; K-t «Malsatan və podratçılar qısamüddətli kreditor borcları»

- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

447 əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasının yoxlanmasında hansı element nəzərə alınmamalıdır:

- idarəetmə heyətinin əmək haqqı
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları
- əsas fəhlələrin əməklə haqqı
- qurşdırma ilə bağlı xərclər

448 Müəssisə istehsal məqsədi üçün alınmış material qiymətliləri üzrə əDV-ni təqdim edə bilər:

- istehsal məqsədlərinə silinən tarixə;
- ödəmənin aparıldığı tarixə;
- uçota qəbul olunan tarixə;
- baş mühəsibin qərarına əsasən
- uçota qəbul olunan və ödənilən tarixə;

449 Müəssisə məhsulların qablaşdırılmasını bankdan alınmış kredit hesabına həyata keçirmişdir. Materialların uçota alınmasından əvvəl ödənilən kreditin faizləri auditor tərəfindən daxil edilir:

- məhsulun maya dəyərinə
- nəqliyyat xərclərinə
- əmək haqqına
- digər xərclərə
- materialın dəyərinə

450 Material-istehsalat ehtiyatlarının buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamliğinin yoxlanılması audit proseduru tətbiq olunur:

- Material qiymətlilərinin silinməsinin auditü zamanı;
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüğünün auditü zamanı;
- material məsrəflərinin auditü zamanı;
- MİE-nin saxlanması təşkilinin auditü zamanı;
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüğünün auditü zamanı;

451 Material-istehsalat ehtiyatlarının icmal uçotunun auditü aşağıdakı audit prosedurlarını əks etdirir:

- material resurslarının silinməsinin düzgünlüğünün yoxlanılmasını
- MİE-nin saxlanması təşkilinin yoxlanılmasını
- ilkin sənədlərin tam şəklində mövcudluğunun yoxlanılmasını
- çatışmayan qiymətlilərin uçotda əks etdirilməsinin düzgünlüğünün yoxlanılmasını
- mühəsibat uçotu reyestrlərinin və hesabatın məlumatlarının müqayisəsini;

452 əsas vəsait obyektinin balans dəyəri 36500 man., amortizasiya norması illik 8%. Obyekt hesabat ilinin sentyabr ayında yaradılıb. Amortizasiyanın hansı məbləğini auditor hesabat dövrünün maya dəyərinə daxil edəcək:

- 730
- 2190
- 2920
- 2433
- 1946

453 İstehsal olunan məhsulun faktiki maya dəyərinin silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- D-t 202 "İstehsalat məsrəfləri"; K-t 204 "Hazır məhsul"
- D-t 202 "İstehsalat məsrəfləri"; Kt 204-1 "Məhsul (əmək, xidmət) buraxılışı"
- D-t 204-1 "Məhsul (iş, xidmət) buraxılışı"; K-t 202 "İstehsalat məsrəfləri"
- D-t 204 "Hazır məhsul"; K-t 202 "İstehsalat məsrəfləri"
- D-t 204 "Hazır məhsul"; Kt 204-1 "Məhsul (əmək, xidmət) buraxılışı"

454 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə-77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərinə hansı məbləğ daxil edilməlidir:

- 346 000 man
- 306 000 man
- 302 000 man
- 273 000 man
- 350 000 man

455 Yoxlanılan təşkilatın qeyri rezident malgöndərəni varsa xarici hesablaşmala-rın uçotunda yaranan kurs fərqi aid edilir:

- təşkilatın əlavə kapitalına
- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- satışdan kənar gəlirlərin və xərclərin tərkiinə;

456 Əgər kontragent-rezidentlər arasında hesablaşmaların müqavilədə göstərilən xarici valyutada deyil, manatla aparılırsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- təşkilatın əlavə kapitalına;
- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar gəlirlərin və xərclərin tərkiinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

457 Malların nağd pula satışı hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 221 K-t 601
- D-t 221 K-t 431, 531
- D-t 223 K-t 601
- D-t 601 K-t 223
- D-t 601 K-t 221

458 Sənaye müəssisəsində malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə fərqvergi uçotunda daxil edilir:

- təşkilatın əlavə kapitalına
- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

459 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına

qədər harada əks etdirilir:

- təşkilatın əlavə kapitalında;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;

460 Auditor qazanxana işçilərinə hesablanmış əmək haqqının hansı hesabın debetində əks etdirilməsin düzgün sayır?

- 202-5
- 202-2
- 202-1
- 202-7
- 202-3

461 Auditor müəssisədə əsas vəsaitlrin ilkin dəyərinin formalasdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- idarəetmə heyətinin əmək haqqı
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- Obyektin qeydiyyati ilə əlaqədar dövlət rüsunları
- əsas fəhlələrin əməklə haqqı
- quradırma ilə bağlı xərclər

462 əDV üzrə hesablaşmaların düzgünlüğünün yoxlanılması audit proseduru tətbiq olunur:

- əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin auditü zamanı
- əsas vəsaitlərin amortizasiyasının auditü zamanı
- əsas vəsaitlərin hərəkətinin auditü zamanı
- əsas vəsait obyektlərinin vergiyə cəlb olunmasının auditü zamanı
- əsas vəsaitlərin alış-satışı üzrə müqavilələrin auditü zamanı

463 əgər müqavilə üzrə obyektin alqı-satqısında əsas vəsaitlər: avadanlığın ümumi dəyəri 23600 man., o cümlədən əDV 3600 man kimi nəzərdə tutulubsa bu əDV-nin uçotunda əks olunur:

- D-t 113 K-t 431 23600;
- D-t 113 K-t 431 20000; D-t 111 K-t 431 3600
- D-t 111 K-t 431 20000; D-t 111 K-t 431 3600;
- D-t 103 K-t 431 23600;
- D-t 111 K-t 431 23600;

464 əsas vəsaitlərin təmiri ilə bağlı xərclərin auditü zamanı aşağıdakı ilkin sənədlərin mövcudluğu yoxlanılır:

- texniki baxış aktları ;
- mənfəət və zərər haqqında hesabat;
- mühasibat balansı;
- avadanlıqların texniki pasportları ;
- əsas vəsait obyektlərinin inventar aktları;

465 Quraşdırılmasına ehtiyac olmayan avadanlıq nə vaxt qeydiyyata alınmalıdır:

- ödəmədən sonrakı aydan

- əldə olunma barədə aktın taixinə uyğun
- ödəniş barədə sənədin tarixinə uyğun
- ödəmədən 3 ay sonra
- mülkiyyətə keçmə barədə müqavilə tarixinə uyğun

466 Qeyri maddi aktivlərin çıxmasının hesabatda əks etdirilməsinin düzgünlüğünün yoxlanması proseduru tətbiq olunur:

- qeyri maddi aktivlərin hərəkətinin auditı zamanı
- qeyri maddi aktivlər üzrə verginin auditı zamanı;
- qeyri maddi aktivlər üzrə amortizasiyanın auditı zamanı;
- qeyri maddi aktivlərin alış-satış üzrə müqavilələrin mövcudluğunun auditı zamanı
- qeyri maddi aktivlərin inventarizasiyanın nəticələrinin auditı zamanı;

467 Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- [satış üzrə xərclərin tərkibinə;
- məhsulun faktiki maya dəyərinə;
- məhsulun normativ maya dəyərinə;
- digər fəaliyyətdən zərərlərin tərkibinə;
- satışdankənar xərclərə;

468 Sənaye müəssisəsində məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüş-dü-rü-lür;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülr;
- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülr;
- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülr;

469 əsas vəsaitlrin ilkin dəyərinin formalasdırılmasının yoxlanmsında hansı element nəzərə alınmamalıdır:

- idarəetmə heyətinin əmək haqqı
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- Obyektin qeydiyyati ilə əlaqədar dövlət rüsunları
- əsas fəhlələrin əməkl haqqı
- quraşdırma ilə bağlı xərclər

470 Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- gələcək dövrlərin gəlirləri hesabına
- məhsulun maya dəyərinə
- işçinin öz vəsaiti hesabına
- gəlir hesabına
- xalis mənfəət hesabına

471 Auditor əməliyyatların mühasibat uçotunda əks etdirilməsi zamanı uçot siyasətinə əməl olunmaması faktını aşkar edərsə:

- rəy verməkdən imtina etməlidir;
- mənfi auditor rəyi vermelidir;
- uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- müəyyən qeydlərlə auditor rəyi vermelidir;
- həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;

472 Buraxılmış hazır məhsulun faktiki maya dəyəri hansı hesabın məlumatları əsasında müəyyən olunur:

- istehsal məsrəfləri;
- kommersiya xərcləri;
- hazır məhsul;
- gələcək dövrlərin xərcləri;
- inzibati xərclər ;

473 Hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış əmək haqqı və tutulma məbləqləri;
- ödənilmək üçün hesablanmış əmək haqqı;
- yalnız ödəniləcək əmək haqqı məbləği;
- hesablanmış və veriləcək əmək haqqı;
- hesablanmış əmək haqqı, tutusası və veriləsi məbləq ;

474 Təşkilatın işçisinə ödənilən doğum üzrə vəsait üzrə hansı yazılış qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- fiziki şəxsin gəlirlərindən verg tutulmuri;
- fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilmir;
- fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilir;
- mənfəət vergisi tutulur;
- gəlirə daxil edilir, amma vergi tutulmur;

475 Yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- qeyri satış xərclərinə;
- kapital qoyuluşlarına;
- əsas fəaliyyət üzrə xərclərə;
- məhsul satışına;
- əməliyyat xərclərinə;

476 Mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır:

- təşkilatın uçot sisteminin seçilməsindən;
- istehsalın sahə xüsusiyyətindən;
- istifadə olunan istehsal texnologiyasının xüsusiyyətindən;
- doğru cavab yoxdur;
- təşkilatın fəaliyyətinin həcmindən;

477 Satış üzrə xərclərin tərkibinə aid edilir :

- sexlərdə məmulatın qablaşdırılması xərcləri;
- əsas fəhlələrin əmək haqqı;
- reklam üzrə vergi;
- reklam xərcləri;
- avadanlıqların amortizasiyası;

478 əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinir:

- gələcək dövrlərin xərclərinə;
- kommersiya xərclərinə;
- üstəlik xərclərə;

- norma daxilində istehsal məsrəflərinə;
- inzibati xərclərə;

479 Mühasibat uçotu qaydasına görə hesabat ilinin digər xərcləri:

- kommersiya xərclərinin tərkibində uçota alınır;
- mühasibat hesabatında ayrıca açıqlanmalıdır;
- mühasibat hesabatında ayrıca açıqlanmasına ehtiyac yoxdur;
- hesabat ilində mənfəət və zərərlər hesabına köçürülür;
- balans mənfəətinin tərkibində uçota alınır;

480 İstehsal ehtiyatları mühasibat uçotunda necə qiymətləndirilir:

- bazar qiyməti ilə;
- faktiki maya dəyəri ilə;
- plan maya dəyəri ilə;
- müqavilə qiyməti ilə;
- normativ maya dəyəri ilə;

481 Plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- satış üzrə xərclərin tərkibinə;
- məhsulun faktiki maya dəyərinə;
- məhsulun normativ maya dəyərinə;
- digər fəaliyyətdən zərərlərin tərkibinə;
- satışdankənar xərclərə;

482 Köməkçi istehsal xərcləri bölüşdürülr :

- istehsal sifarişlərinə proporsional;
- istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
- buraxılmış məhsulun həcminə proporsional;
- inzibati xərclərin həcminə proporsional;
- məmulatın emalı xərclərinə proporsional;

483 Köməkçi istehsal xərcləri adətən bölüşdürülr :

- buraxılmış məhsulun həcminə proporsional;
- istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional;
- istehlak olunmuş xidmətin miqdarına proporsional;
- inzibati xərclərin həcminə proporsional;
- məmulatın emalı xərclərinə proporsional;

484 Hansı sahədə bitməmiş istehsalın xüsusi çəkisi yüksək deyildir :

- kimya;
- kənd təsərrüfatı;
- maşınqayırma;
- çörəkbişirmə;
- gəmiqayırma;

485 Hesabat kalkulyasiyası tərtib olunur:

- il və ya rüb üzrə məhsulun orta maya dəyərini eks etdirir;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;

- ayrı-ayrı məmulat və ya iş üçün sifarişilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

486 Smeta kalkulyasiyası tərtib olunur:

- il və ya rüb üzrə məhsulun orta maya dəyərini eks etdirir;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- ayrı-ayrı məmulat və ya iş üçün sifarişilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

487 Normativ kalkulyasiya tərtib olunur:

- istehsal olunmuş məhsulun faktiki maya dəyərini eks etdirir;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini eks etdirir;

488 Plan kalkulyasiyası tərtib olunur:

- il və ya rüb üzrə məhsulun orta maya dəyərini eks etdirir;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- istehsal olunmuş məhsulun faktiki maya dəyərini eks etdirir;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

489 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv hansıdır:

- daxil olmuş mateorialların uçotu üçün ilkin sənəd hesab olunan mədaxil orderindən istifadə olunması;
- əsas vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
- faktiki ümumistehsal xərclərinin istehsalat məsrəflərinə silinməsi;
- vahid istehsalda bitməmiş istehsal qalıqlarının faktiki maya dəyəri ilə qiymətləndirilməsi ;
- ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;

490 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv deyildir:

- təşkilatın sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan ezamiyyə xərclərinin maya dəyərinə daxil edilməsi;
- əsas vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
- hesabat dövrünün satılmamış məhsul qalığına düşən nəqliyyat xərclərinin istehsal xərclərinə daxil edilməsi;
- vahid istehsalda bitməmiş istehsal qalıqlarının normativ maya dəyəri ilə qiymətləndirilməsi ;
- ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;

491 Xərclərin natamam hesablanması metodundan (direkt-kostinq) istifadə zamanı:

- dolayı xərclər istehsal olunmuş məhsulun həcmində proporsional bölüş-dü-rü-lür;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüş-dü-rü-lür;
- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürürlür;
- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüş-dü-rü-lür;

492 Məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürürlür;
- dolayı xərclər istehsal olunmuş məhsulun həcmində proporsional bölüş-dü-rü-lür;
- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüş-dü-rü-lür;

- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürürlür;
 daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;

493 Məhsulun tam maya dəyərinin hesablanması metodu ilə direkt-kostinq sisteminin fərqi nədir ?

- müstəqim əmək məsrəflərinin bölüşdürülməsi qaydası;
 dəyişən xərcdərin bölüşdürülməsi qaydası;
 müstəqim material məsrəflərinin bölüşdürülməsi qaydası;
 sabit xərclərin bölüşdürülməsi qaydası;
 maşın və avadaqlıqların istismarı ilə bağlı xərclərin bölüşdürülməsi qaydası;

494 İstehsal prosesində çatışmazlıqlar müəyyən olunur:

- xərclərin bölüşdürülməsi cədvəllərində və aparılmış hesablama məlumatlarının üzləşdirilməsi vasitəsi ilə;
 istehsal xərcləri istiqamətləri üzrə material xərclərinin bğlüşdürülməsi cədvəlinin yoxlanması vasitəsi ilə;
 analistik prosedur vasitəsi ilə;
 inventarizasiya zamanı;
 istehsal prosesində;

495 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- əmtəə-material qiymətlilərinin dəyərinə;
 hazır məhsula;
 əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
 inziati xərclərə;
 əməliyyat xərclərinin tərkibinə;

496 Inventarizasiya zamanı əksikgəlmələr aid edilməlidir:

- təşkilatın xalis mənfəətinə;
 təşkilatın əlavə kapitalına
 əmtəə-material qiymətlilərinin dəyərinə;
 konkret günahkar şəxsə;
 əməliyyat xərclərinin tərkibinə;

497 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasına qədər harada əks etdirilir:

- əməliyyat xərclərinin tərkibində;
 satışdan kənar xərclərin tərkibində;
 təşkilatın əlavə kapitalında;
 əmtəə-material qiymətlilərinin dəyərində;
 təşkilatın xalis mənfəətində;

498 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasından sonra harada əks etdirilir:

- təşkilatın əlavə kapitalında;
 təşkilatın xalis mənfəətində;
 əməliyyat xərclərinin tərkibində;
 əmtəə-material qiymətlilərinin dəyərində;
 satışdan kənar xərclərin tərkibində;

499 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər vergi uçotunda əks etdirilir:

- təşkilatın əlavə kapitalında;

- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;

500 Malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə vergi uçotunda məbləq fərqi hara daxil edilir

- təşkilatın əlavə kapitalına;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfəətinə;
- satışdan kənar xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

501 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;
- satışdan kənar xərclərə (gəlirlərə);
- təşkilatın əlavə kapitalına;

502 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;
- satışdan kənar xərclərə;
- təşkilatın əlavə kapitalına;

503 Qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının düzgünlüğünün yoxlanması proseduru tətbiq olunur:

- inventarizasiya ilə bağlı nəticələrin auditü zamanı
- nizamnamə kapitalına yönəldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin auditü zamanı
- qeyri maddi aktivlərin qəbulu ilə bağlı komissiyanın mövcudluğunun auditü zamanı
- qeyri maddi aktivlərin alış-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin auditü zamanı
- qeyri maddi aktivlərin amortizasiyasının auditü zamanı;

504 Qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- uzunmüddəti aktivlərin qəbulu ilə bağlı komissiyanın yaradılmasının yoxlanması
- nizamnamə kapitalına yönəldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüğünün yoxlanması
- inventarlaşdırılma ilə bağlı nəticələrin yoxlanması
- qeyri maddi aktivlərin alış-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanması
- hesablanmış amortizasiyanın hesabatda əks olunmasının düzgünlüğünün yoxlanması

505 Qeyri-maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditü özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddəti aktivlərin ümumi dəyərində payının hesablanması
- qeyri-maddi aktivlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanması

- qeyri-maddi aktivlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- daxil olmuş qeyri maddi aktiv üzrə verginin hesablanması düzgünlüğünün yoxlanması
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın hesablanması düzgünlüğünün yoxlanması

506 əsas vəsait obyektləri üzrə amortizasiya hesablanır:

- obyektin uçota alındığı ayının 1-dən;
- müəssisə rəhbərinin qərarına əsasən;
- obyektin uçota alındığı aydan sonrakı ayın 1-dən;
- istismara verildiyi ayın 1-dən
- baş mühəsibin qərarına əsasən;

507 əsas vəsaitlərin auditinin mənbələrinə aiddir:

- mühəsibat uçotunun standartları
- maliyyə hesabatları
- mühəsibat balansı
- mühəsibat uçotunun hesablar planı]
- əsas vəsaitlərin inventar kartları

508 əsas vəsaitlərin auditinin başlıca məqsədlərinə aiddir:

- əsas vəsaitlərin texniki vəziyyətinin qiymətləndirilməsi
- əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyü
- işçinin fondla silahlanması səviyyəsinin qiymətləndirilməsi
- əsas vəsaitlərin hərəkətinin qiymətləndirilməsi
- əsas vəsaitlərin rentabelliyinin hesablanması düzgünlüyü

509 Aşağıdakı audit prosedurları əsas vəsaitlərin mövcudluğunun və saxlanılmasının auditini səciyyələndirir:

- əsas vəsaitlərin alış-satışı üzrə müqavilərin rəsmiləşdirilməsinin yoxlanılması
- ƏDV üzrə hesablaşmaların düzgünlüğünün yoxlanılması
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin nəticələrinin yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması
- əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması

510 əsas vəsaitlərin hərəkətinin hesabatda əks etdirilməsinin yoxlanılması audit proseduru tətbiq olunur:

- əsas vəsaitlərin amortizasiyasının auditü zamanı
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin auditü zamanı
- əsas vəsaitlərin alış-satışı üzrə müqavilərin auditü zamanı
- əsas vəsaitlərin mövcudluğu və saxlanılmasının auditü zamanı
- əsas vəsaitlərin hərəkətinin auditü zamanı

511 əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanması audit proseduru tətbiq olunur:

- amortizasiyanın hesablanması müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanması zamanı
- amortizasiyanın hesablanması düzgünlüğünün yoxlanması zamanı
- amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi zamanı
- amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi zamanı
- hesablanmış amortizasiyanın xərclərə silinməsinin düzgünlüğünün yoxlanması zamanı

512 Amortizasiyanın aylıq hesablanmasıının düzgünüluğunun yoxlanması audit proseduru tətbiq olunur:

- amortizasiyanın hesablanmasıının düzgünüluğunun yoxlanması zamanı
- amortizasiyanın hesablanmasıının müəssisənin uçot siyasetinə uyğunluğunun yoxlanması zamanı
- amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi zamanı
- amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi zamanı
- hesablanmış amortizasiyanın xərclərə silinməsinin düzgünüluğunun yoxlanılması zamanı

513 Əsas vəsait obyektlərinin vergiyə cəlb olunmanın auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- ƏDV üzrə hesablaşmaların düzgünüluğunun yoxlanılması
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- əsas vəsaitlərin alış-satış üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması

514 Xarici valyutaya nisbətən manatın cari kursının dəyərişməsi ilə əlaqədar valyuta hesabında qalıqlar üzrə kurs fərqi hansı hesaba aid edilir?

- Digər debitor və kreditor borcları
- «Ümumi mənfəət (zərər)»
- Qanunvericilik üzrə ehtiyat
- Digər ehtiyatlar
- Gələcək hesabat dövrlərin gəlirləri

515 Məhsul satışından mənfəət üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»

516 Əsas vəsaitin satışından zərər üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» «Hesabat ilinin xalis mənfəəti zərəri)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»

517 Mənfəət vergisinin hesablanmasıının düzgünüyü yoxlayarkən auditor hansı hesabın məlumatlarından istifadə edir?

- 801
- 341
- 901
- 344
- 342

518 İxrac əməliyyatlarından xarici valyutada pul daxil olmaları köçürünlür:

- cari valyuta subhesabına

- xaricdəki valyuta hesabına
- tranzit valyuta subhesabına
- bankdakı xüsusi hesablara
- hesablaşma hesabına

519 Hesabatt ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönə oldikdə hansı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları» K-t «Emissiya gəliri»
- D-t «Emissiya gəliri» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»

520 AR Vergi Kodeksinə görə qeyri satışdan gəlirlərə aid deyildir:

- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- kurs fərqləri
- əvəzsiz alınmış aktivlər;
- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- təşkilatın pul vəsaitlərindən isitfadəyə görə alınmış faizlər

521 Alınması mümkün olmayan və ötən illərdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğ hansı hesabda uçota alınır:

- «Hesabat dövrünün xalis smənfəəti (zərəri)»;
- «Nizamnamə üzrə ehtiyat»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Digər debitor və kreditor borcları»;
- «Ümumi mənfəət (zərər)»;

522 Əsas vəsaitlərin satışı və çıxması üzrə əməliyyatların yoxlanması zamanı onların hansı hesab üzrə həyata keçirilməsinə diqqət verilməlidir:

- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

523 Auditor faktiki mənfəət məbləğini yoxlayarkən nəyə xüsusi diqqət yetirməlidir?

- Məhsulun (iş və xidmətin) həcmində
- Satılmış məhsulun maya dəyərinə
- Məhsulun (iş və xidmətin) satışından pul gəlirinə
- Bütün yuxarıda göstərilən məlumatlara
- Digər satışdan mənfəətə və sair satışdan gəlirlərə

524 Keçən ilin bölüşdürülməmiş mənfəətinin bölüşdürülməsinin hansı istiqamətləri auditor tərəfindən düzgün hesab olunur?

- ehtiyat kapitalının artırılmasına
- xüsusi fondların genişləndirilməsinə
- nizamnamə kapitalının artırılmasına
- bütün cavablar doğrudur

- iştirakçılara çatası gelirin ödənilməsinə

525 Auditor xalis pul axınıını araşdırarkən nəyi əsas götürməlidir?

- Dövriyyədə olan pul vəsaitlərinin məbləği
- Müəssisənin hesablaşma hesabında olan pul qalığı
- Hesabat dövrü və plan dövründə olan pul məbləğləri arasındaki fərq
- Mənfi və müsbət pul axınları arasındaki olan fərq
- Hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmi

526 Auditor sənaye müəssisəsində hesabatt ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?

- D-t 801 K-t 302
- D-t 302 D-t 801
- D-t 341 K-t 534
- D-t 534 K-t 311
- D-t 311 K-t 534

527 Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- əsas fəaliyyət üzrə xərclərə;
- əməliyyat xərclərinə;
- məhsul satışına;
- qeyri satış xərclərinə;
- kapital qoyuluşlarına;

528 Xüsusi kapitalın artımının bilavasitə mənbəyi:

- səhmlərin emissiyası
- kreditlərin cəlb olunması
- istiqrazların buraxılması
- maliyyə qoyuluşları
- yeni səhmlərin buraxılması

529 Xüsusi kapitalın tərkibinə daxil deyildir:

- ehtiyat kapitalı
- gələcək dövrlərin gəlirləri
- məqsədli maliyyələşdirmə və daxilolmalar
- əlavə kapital
- ötən illərin bölüşdürülməmiş mənfəəti

530 Müəssisədə normativ və ya plan maya dəyəri göstəricisindən istifadə aşağıdakı hesabdan istifadənin əsas şərtidir:

- məhsul buraxılışı
- hazır məhsul;
- yüklənmiş mallar;
- gələcək dövrlərin xərcləri;
- satış;

531 Hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- hazır məhsul buraxılışı cədvəli
- hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;

- hazır məhsulun anbar uçotu vərəqəsi;
- təhvil-təslim qaiməsi, əmr-qaimə;
- məhsulun yüklənməsi və satışı cədvəli;

532 Məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- hazır məhsul buraxılışı cədvəli
- hesab-faktura;
- əmr-qaimə;
- təhvil-təslim qaiməsi;
- əmtəə-nəqliyyat qaiməsi;

533 Hazır məhsulun uçotu üzrə ilkin sənəd:

- məhsul buraxılışı cədvəli
- hesab-faktura;
- əmr-qaimə;
- təhvil-təslim qaiməsi;
- əmtəə-nəqliyyat qaiməsi;

534 Bağlanmış müqaviləyə əsasən mülkiyyət hüququ satıcıdan alıcıya keçidkədə məhsul mühasibat ucotunda necə əks etdirilir:

- bitməmiş istehsal
- hazır məhsul;
- yüklənmiş məhsul;
- məsul saxlanmada olan məhsul;
- satılmış məhsul;

535 Təşkilat məhsul buraxılışı hesabından istifadə etmədən məhsu buraxılışının uçotunu aparır. Bu halda Hazır məhsul hesabında məhsul buraxılışı əks etdirilir:

- satış və ya uçot qiyməti ilə
- faktiki maya dəyəri ilə;
- normativ və ya plan istehsal maya dəyəri ilə;
- bazar qiyməti ilə;
- müqavilə və ya uçot qiyməti ilə;

536 Mühasibat balansında hazır məhsul necə əks etdirilir:

- normativ və ya faktiki maya dəyəri ilə
- satış qiyməti ilə
- müqavilə qiyməti ilə
- yalnız faktiki maya dəyəri ilə
- uçot qiyməti ilə

537 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı tikinti işlərinin aparılmasına əmk haqqı xərcləri məhsulun maya dəyərinə daxil edilməsi faktı akar olmuşdur. Bu, vergitutma mühasibat hesabatına necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- vergitutma bazası azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;

538 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı mükafat və hədiyyələrin dəyəri işçilərin ümumi gəlir məbləğinə daxil edilməməsi faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatının dürüstlüğünə necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;

539 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı fiziki şəxslərdən gəlir vergisinin düzgün hesablanmaması faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatının dürüstlüğünə necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;

540 Deponent edilmiş əmək haqqı məbləği üzrə hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtəhesab məbləğlər»
- D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»

541 Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- öz işçilərinə dividendlərin hesablanması
- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi

542 Auditor sənaye müəssisəsinin işçilərinə naqd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»

543 Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t 342 K-t 301
- D-t 801 K-t 533
- D-t 801 K-t 534
- D-t 341 K-t 534
- D-t 533 K-t 801

544 Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t 244 K-t 801
- D-t 341 K-t 543
- D-t 801 K-t 192
- D-t 543 K-t 244
- D-t 543 K-t 341

545 Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:

- D-t «Gələcək hesabat dövrün xərcləri» K-t «Digər qısamüddətli aktivlər»
- D-t «Bank hesablaşma hesabları» K-t «Alınmış qısamüddətli avanslar»
- D-t «Digər qısamüddətli aktivlər» K-t «Gələcək hesabat dövrün xərcləri»
- D-t «Digər qısamüddətli aktivlər» K-t «Alınmış qısamüddətli avanslar»
- D-t «Alınmış qısamüddətli avanslar» K-t «Digər qısamüddətli aktivlər»

546 İstehsal ehtiyatlarının auditinin başlıca məqsədlərinə aiddir:

- istehsal ehtiyatlarının saxlanması şəraitinin yoxlanması;
- material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüğünün yoxlanması;
- istehsal ehtiyatlarının keyfiyyətinin yoxlanması;
- material xərclərinin uçotda əks etdirilməsinin düzgünlüğünün yoxlanması
- istehsal məsrəflərinin tərkibində material xərclərinin payının müəyyən olunması;

547 Material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüğünün yoxlanması:

- istehsal ehtiyatlarının saxlanması şəraitinin auditinin məqsədidir;
- istehsal ehtiyatlarının auditinin başlıca məqsədidir;
- istehsal ehtiyatlarının keyfiyyətinin auditinin başlıca məqsədidir;
- material xərclərinin uçotda əks etdirilməsinin auditinin başlıca məqsədidir
- material xərclərinin təhlilinin başlıca məqsədidir;

548 Material-istehsalat ehtiyatlarının (MİE) auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:

- MİE-nin tam və vaxtında mədaxil edilməsi;
- MİE ilə bağlı müstəqim xərclərin uçotda əks olunasının düzgünlüğünün müəyyən olunması;
- MİE-ə tələbatın ödənilməsi;
- hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
- MİE üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi

549 Material-istehsalat ehtiyatlarının (MİE) tam və vaxtında mədaxil edilməsinin yoxlanması audit proseduru tətbiq olunur:

- MİE ilə bağlı müstəqim xərclərin auditi zamanı;
- MİE-na tələbatın ödənilməsinin auditi zamanı;
- MİE-nin auditi zamanı;
- MİE-nin keyfiyyətinin qiymətləndirilməsi zamanı
- MİE üzrə inventarizasiyası zamanı;

550 Material-istehsalat ehtiyatlarının auditi üçün informasiya mənbələrinə aid edilir:

- təşkilatın uçot siyaseti haqqında qaydalar
- inventarizasiya aktları
- mühasibat balansı

- çatdırma müqavilələri, qaimələr
- ödəmə cədvəlləri

551 Material-istehsalat ehtiyatlarının auditinin əsas istiqamətlərinə aid edilir:

- istehsal xərclərinin auditı
- mal göndərənlərlə hesablaşmaların auditı
- alıcılarla hesablaşmaların auditı
- ümumi sənədlərin auditı
- material resurslarının mədaxili üzrə əməliyyatların auditı

552 Malgöndərənlərdən və ya emaldan gələn materialların uçota alınması üçün lazım olan ilkin sənəd:

- etibarnamə
- limit- zabor kartı
- çek
- tələbnamə- qaimə
- mədaxil orderi

553 Qeyri maddi aktivlərin alqa-satqı müqaviləsinin tərtib olunmasının yoxlanması onların auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditı
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- QMA istifadənin səmərəliliyinin yoxlanması;
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditı

554 Qeyri maddi aktivlər üzrə müqavilə qiymətinin razılışdırılması protokolunun tərtib olunmasının auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditı
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditı

555 Nizamnamə kapitalına yönəldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüğünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- QMA amortizasiyasının uçotunun auditı
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditı

556 Təsisçilər tərəfindən pay formasında nizamnamə kapitalına qeyri maddi aktivlərin faktiki daxil olmasının yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- QMA amortizasiyasının uçotunun auditı
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditı

557 QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüğünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- QMA amortizasiyasının uçotunun auditı
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditı

558 QMA uçotu üzrə bütün əməliyyatların hesabatda əks etdirilməsinin yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA üzrə vergitutmanın düzgünlüğünün auditı
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- QMA amortizasiyasının uçotunun auditı
- QMA istifadənin səmərəliliyinin yoxlanması

559 Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır:

- D-t 531 K-t 103
- D-t 103 K-t 431
- D-t 103 K-t 531
- D-t 103 K-t 331
- D-t 331 K-t 103

560 Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüğünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditı
- QMA amortizasiyasının uçotunun auditı
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditı

561 Əsas vəsaitlərin mövcudluğu və saxlanılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması
- əsas vəsaitlərin silinməsinin yoxlanılması
- müqavilə qiyməti üzrə protokollarının tərtib olunmasının yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin yoxlanılması
- amortizasiya hesablanmayan obyektlərin yoxlanılması

562 Əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- işçinin fondla silahlanması səviyyəsinin auditü zamanı
- əsas vəsaitlərin mövcudluğu və saxlanmasının auditü zamanı
- əsas vəsaitlərin rentabelliyyətinin auditü zamanı
- əsas vəsaitlərin texniki vəziyyətinin auditü zamanı
- əsas vəsaitlərin hərəkətinin auditü zamanı

563 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- əsas vəsaitlərin mövcudluğu və saxlanması auditi zamanı
- işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- əsas vəsaitlərin rentabelliyinin auditi zamanı

564 əsas vəsaitlərin hərəkətinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlər üzrə amortizasiyanın hesablanması düzgünüluğunun yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin hesabatda əks etdirilməsinin yoxlanılması
- əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünüluğunun yoxlanılması
- əsas vəsaitlərin məcmu aktivlərdə payının müəyyən edilməsi
- əsas vəsaitlərin icarəyə verilməsinin düzgünüluğunun yoxlanılması

565 əsas vəsaitlərin amortizasiyanın hesablanması düzgünüluğunun auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- amortizasiyanın aylıq hesablanması düzgünüluğunun yoxlanılması
- hesablanmış amortizasiyanın xərclərə aid edilməsinin düzgünüluğunun yoxlanılması
- amortizasiyanın hesablanması müəssisənin uçot siyasetinə uyğunluğunun yoxlanılması
- amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi
- amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi

566 Qeyri maddi aktivlərin dövriyyədən çıxarılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- qeyri maddi aktivlərin inventarizasiyası üzrə nəticələrin yoxlanılması
- qeyri maddi aktivlər üzrə verginin hesablanması düzgünüluğunun yoxlanılması
- qeyri maddi aktivlərin alış-satışı üzrə müqavilərin rəsmiləşdirilməsinin yoxlanılması
- qeyri maddi aktivlərin çıxmاسının hesabatda əks olunmasının yoxlanılması

567 Qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünüluğunun yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması auditi zamanı;
- qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;
- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddəti aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;

568 əsas vəsaitlərin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Bank hesablaşma hesabları »;
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Bank hesablaşma hesabları »;
- D-t «Inzibati xərclər» K-t Malsatan və podratçılara kreditor borcları;
- D-t «İnzibati xərclər» K-t "Ümumi mənfəət (zərər)"
- D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «Inzibati xərclər»

569 əsas vəsait obyektinin istismara verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Inzibati xərclər»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Tormaq, tikili və avadanlıqlarla bağlı məsrəf-lərin kapitallaşdırılması »;

- D-t «Inzibati xərclər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «Istehsalat məsrəfləri»
- D-t «Istehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

570 Aldıqları əsas vəsait obyektiñə görə alıcıının borcu üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t Malsatan və podratçılara kreditor borcları K-t « Müxtəlif debitor və kreditor borcları »;
- D-t «Təhtəhesab məbləqlər» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüd-dət-li aktivlərin satışından digər gəlirlər »;
- D-t Müxtəlif debitor və kreditor borcları K-t « Malsatan və podratçılara kreditor borcları »
- D-t «Torpaq, tikili və avadanlıqlar»n və digər uzunmüd-dət-li aktivlərin satışından digər gəlirlər » K-t « Təhtəhesab məbləqlər »
- D-t Alıcı və sıfarişçilərin debitor borcları K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüd-dət-li aktivlərin satışından digər gəlirlər»

571 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- üstəlik xərclərə;
- inzibati xərclərə;
- kommersiya xərclərinə;
- gələcək dövrlərin xərclərinə;
- norma daxilində istehsal məsrəflərinə;

572 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır

- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;

573 Auditor müəssisədə əsas vəsaitlrin ilkin dəyərinin formalasdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- Obyektin qeydiyyati ilə əlaqədar dövlət rüsunları
- quraşdırma ilə bağlı xərclər
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- əsas fəhlələrin əməkl haqqı
- idarəetmə heyətinin əmək haqqı

574 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayı?

- D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat xərcləri»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»

575 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayı?

- əmlakın icarəyə verilməsindən gəlirlər
- sigorta ödəmələrinin alınması
- istiqrazlar üzrə faiz gəlirləri

- müsbət kurs fərqi
- əvəzsiz alınmış aktivlər

576 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir:

- «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

577 Qeyri-maddi aktivlərin amortizasiyasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- Mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüğünün yoxlanılması
- Qeyri-maddi aktivlərə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- ƏDV üzrə hesablaşmaların düzgünlüğünün yoxlanılması
- Əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- amortizasiya hesablanan obyektlərin yoxlanılması

578 Müəssisə tərəfindən satılması nəzərdə tutulan başa çatmamış inşaat qeyd olunur:

- 231 “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar”
- 111 «Torpaq, tikili və avadanlıqlar»
- 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- 205 “Mallar”
- 101 “Qeyri maddi aktivlər”

579 əsas vəsaitlərin mövcudluğu və qorunmasının auditi aşağıdakı prosedur vasitəsi ilə həyata keçirilir:

- əsas vəsaitlərin daxil olması və çıxmasının yoxlanması;
- pay formasında verilən əsas vəsaitlərin qiymətləndirilməsinin yoxlanması;
- amortizasiya hesablanmayan əsas vəsait obyektinin yoxlanması;
- əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanması;
- əsas vəsaitlərin pay formasında faktiki daxil olmasının yoxlanması;

580 İnvəntarizasiya zamanı kassada pul vəsaitlərinin artıqlığının aşkar çıxarıldıqdə tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- debet 901 kredit 221
- debet 901 kredit 183
- debet 183 kredit 901
- debet 221 kredit 801
- debet 221 kredit 901

581 İnvəntarizasiya nəticəsində xəzinədarın günahı üzündən kassada aşkar çıxarılmış pul vəsaitlərinin çatışmazlığı üçün tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- debet 545 kredit 801
- debet 221 kredit 901
- debet 901 kredit 545
- debet 221 kredit 184
- debet 184 kredit 221

582 İnventarizasiyanın nəticəsinə əsasən D-t 221, K-t 801 mühasibat yazılışı nəyi göstərir?

- kassa əməliyyatlarının tam əks etdirilməmsini
- təqsirkar şəxsden kassada çatışmayan pulu tutulmasını
- təhtəlhesab şəxslərə artıq pulun ödənildiyini;
- kassada aşkar çıxarılmış artıq pulun mədaxil edilməsini
- kassada pul vəsaitinin çatışmazlığını;

583 Inventarizasiyanın nəticəsi olaraq D-t 545, K-t 801 mühasibat yazılışı nəyi göstərir?

- təhtəlhesab şəxslərə artıq pulun ödənildiyini;
- xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- kassada aşkar çıxarılmış artıq pulun mədaxil edilməsini
- düzgün cavab yoxdur
- kassa əməliyyatlarının tam əks etdirilməmsini;

584 Kommersiya təşkilatında kassa intizamına riayət edilməsini yoxlayarkən aydınlıq gətirilməlidir:

- kassada olan nağd pul vəsaitləri qalığının maliyyə nazirliyi tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- kassada olan nağd pul vəsaitləri qalığının mərkəzi bank tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- kassada olan nağd pul vəsaitləri qalığının kommersiya bankı tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- kassada olan nağd pul vəsaitləri qalığının baş mühəsib tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- kassada olan nağd pul vəsaitləri üçün limit müəyyən edilmir

585 Kassa üzrə əməliyyatlarının sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyünün auditı aşağıdakı audit prosedurlarını əhatə edir:

- verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
- etibarnamə üzrə məbləğlərin mədaxil edilməsinin düzgünlüyünün yoxlanılması
- xəzinədar-əməliyyatçının kitabının aparılmasının düzgünlüyünün yoxlanılması
- kassa hesabatları üzrə yekun nəticələrin yoxlanılması
- mədaxil və məzaric sənədləri, avans hesabatları üzrə rekvizitlərin doldurulmasının tamlığının yoxlanılması

586 Pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin qiymətləndirilməsi aşağıdakı audit prosedurlarını əks etdirir:

- mühasibat hesabatının yoxlanılması
- məsul şəxslərin imzalarının mövcudluğunun yoxlanılması
- çek kitabçılarının yoxlanılması
- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
- pul vəsaitlərinin xərcə silinməsinin düzgünlüyünün yoxlanılması

587 Müəssisənin kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir?

- kassada olan qalığın limitə uyğun olmasının yoxlanılması
- verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
- hesablaşmaların vaxtında aparılmasının yoxlanılması
- balansın yoxlanılması
- kassa hesabatlarının yekunlarının yoxlanılması

588 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda

əks etdirilməlidir:

- «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- «Ümumi mənfəət (zərər)» hesabı üzrə;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;

589 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat xərcləri»»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»

590 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- sigorta ödəmələrinin alınması
- istiqrazlar üzrə faiz gəlirləri
- əmlakın icarəyə verilməsindən gəlirlər
- evəzsiz alınmış aktivlər
- müsbət kurs fərqi

591 D-t Hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t Nominal (nizamnamə) kapitalı yazılışı nəyi əks etdirir?

- yiğim fondunun müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- məqsədli daxilolmaların nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- digər ehtiyatların müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- hesabat dövrünün xalis mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- əvəzi ödənilmədən qiymətlilərin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;

592 Yenidən qiymətləndirmə ilə əlaqədar əmlakın dəyərinin artması nəticəsində nizamnamə kapitalının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Qanunvericilik üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»

593 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqlar» -t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»

594 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin amortizasiyasının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqların amortizasiyası»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»

595 Bölüşdürülməmiş mənfəətin müəyyən hissəsinin ehtiyat kapitalına ayrıılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Qanunvericilik üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Bina, tikili və avadanlıqlar»

596 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»

597 Nizainamə kapitalının təşkilatın xalis aktivlərinin dəyərinə çatdırılması zamanı hesabat dövrünün zərərinin mühasibat balansından silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Nizamnamə üzrə ehtiyat»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nizamnamə üzrə ehtiyat»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

598 Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə audit olunan şəxsin nizamnamə kapitalının tam ödənilməməsi faktı aşkar edildikdə:

- mənfi auditor rəyinin verilməsi üçün əsasdır;
- auditora audit olunan şəxsin fəaliyyətinin fasılısızlığı haqqında öz inamsızlığını mütləq bildirməyə əsas verir; mühasibat uçotu və hesabatda iştirakçıların borcunun əks etdirilməsinin düzgünlüyünü yoxladığından auditor üçün əhəmiyyət kəsb etmir;
- auditor rəyinin verilməsində imtina üçün əsasdır;
- auditora audit olunan şəxsin fəaliyyətinin fasılısızlığı haqqında öz inamsızlığını bildirməyə əsas verə bilər;

599 Cəmiyyət tərəfindən geri alınmış səhmlər əldə olunan tarixdən sonra il ərzində aşağıdakı qiymətlə satılmalıdır:

- müqavilə qiyməti ilə;
- nominal qiyməti ilə;
- alış qiymətdən aşağı olmayan qiymətlə;
- bazar qiyməti ilə;
- cəmiyyətin direktorlar şurasının müəyyən etdiyi qiymətlə;

600 Uçot qiyməti ilə mədaxil olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 205;
- D-t 221 K-t 223;
- D-t 204 K-t 202;
- D-t 223 K-t 221;
- D-t 205 K-t 221;

601 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 205 K-t 221;
- D-t 201 K-t 202;
- D-t 343 K-t 401;
- D-t 221 K-t 205;
- D-t 401 K-t 343;

602 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 205 K-t 221;
- D-t 201 K-t 202;
- D-t 343 K-t 401;
- D-t 221 K-t 205;
- D-t 401 K-t 343

603 Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılışı aparılmalıdır:

- D-t 221 K-t 223;
- D-t 204 K-t 202;
- D-t 205 K-t 204;
- D-t 223 K-t 221;
- D-t 204 K-t 205;

604 Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin eks etdirilməsinin hansı yazılışını düzgün sayıır?

- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hazır məhsul»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»

605 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır:

- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti
- kurs fərqləri;
- tələb olunma vaxtı keçmiş kreditor borcları;
- əvəzsiz alınmış aktivlərin dəyəri;
- digər təşkilatın fəaliyyətində iştirakdan pay;

606 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamağlıdır:

- təşkilatın pul vəsaitlərindən isitfadəyə görə alınmış faizlər

- əvəzsiz alınmış aktivlər;
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- kurs fərqləri

607 D-t 601 K-801 mühasibat yazılışı hansı haldə tərtib olunur?

- satışın nəticəsi əks etdirildikdə;
- satışla əlaqədar xərclər silindikdə;
- məhsul alıcıya yola salındıqda;
- ƏDV hesablandıqda
- satılmış məhsulun maya dəyəri silindikdə;

608 İstehal müəssisələrində kommersiya xərclərinin silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- D-t 202 K-t 601;
- D-t 601 K-t 711;
- D-t 711 K-t 601;
- D-t 601 K-t 203;
- D-t 601 K-t 202;

609 Təsisçilər tərəfindən QMA nizamnamə kapitalına tam daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t « Nominal (nizamna-mə) kapitalı » K-t “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t «Qeyri maddi aktivlər» K-t 302“Nominal (nizamnamə) kapitalı”
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t “Qeyri maddi aktivlər”
- D-t “Nominal (nizamnamə) kapitalı” K-t Müxtəlif debitor və kreditorlarla hesablaşmalıdır
- D-t “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi” K-t “Nominal (nizamnamə) kapitalı”

610 Ödənilmiş və ya ödənilməyə qəbul edilmiş hesab üzrə əldə edilmiş QMA mədaxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t « Nominal (nizamna-mə) kapitalı » K-t “Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- D-t « Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması » K-t 302“Nominal (nizamnamə) kapitalı”
- D-t «Malsatan və podratçılara kreditor borcları» K-t “Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- D-t “Qeyri maddi aktivlər” K-t «Yenidənqiymətləndirmə üzrə ehtiyat”
- D-t “Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması” K-t “Malsatan və podratçılara kreditor borcları”

611 Təsisçilərlə hesablaşmaların auditi aşağıdakı prosedurları əhatə edir:

- nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- təsis sənədlərinin qeydiyyatının yoxlanılması;
- vergütutmanın yoxlanılması
- nizamnamə kapitalının formallaşmasının yoxlanılması;

612 Dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması proseduru həyata keçirilir?

- mühasibat uçotunda nizamnamə kapitalına payın əks etdirilməsinin auditi zamanı
- vergütutmanın hesablanmasıın auditi zamanı;
- nizamnamə kapitalının formallaşmasının auditi zamanı;
- təsisçilərlə hesablaşmaların auditi zamanı

- təsis sənədlərinin qeydiyyatının auditi zamanı;

613 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi aşağıdakı prosedurları əhatə edir:

- nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü
- təsisçilərlə hesablaşmaların düzgünlüğünün yoxlanılması;
- təsis sənədlərinin qeydiyyatının düzgünlüğünün yoxlanılması;
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüğünün yoxlanılması;

614 Sənədlərin yoxlanmasının auditi nəyi nəzərdə tutur?

- aparılmış hesablamaların düzgünlüğünün və onların yekun məlumatlara uyğunluğunun yoxlanması;
- sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
- maliyyə hesabatlarının bütün formalarının gözlənilməsinin yoxlanması;
- plan və hesabat məlumatlarının tutuşdurulması;
- mövcud formaların gözlənilməsi, tamlığı və rekvizitlərin doldurulmasının düzgünlüyü;

615 Əməliyyatların hüquqi yoxlanması nəyi nəzərdə tutur?

- aparılmış hesablamaların düzgünlüğünün və onların yekun məlumatlara uyğunluğu;
- plan və hesabat məlumatlarının tutuşdurulması;
- baş vermiş əməliyyatların məqsədə uyğunluğu;
- əməliyyatlarıım mövcud qanunvericiliyə uyğunluğu.
- sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;

616 Əməliyyatların iqtisadi cəhətdən məqsədə uyğunluğu nəyi nəzərdə tutur?

- əməliyyatların zəruriliyinin qiymətləndirilməsi;
- sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
- ümumi sənədlərin düzgünlüğünün auditi;
- aparılmış hesablamaların düzgünlüğünün və onların yekun məlumatlara uyğunluğu;
- əməliyyatlarıım mövcud qanunvericiliyə uyğunluğu.

617 Auditor təşkilatı yoxlamanın aparılması üçün müəssisənin dəvətini qəbul edə bilər:

- audit olunan müəssisənin təsisçilərindən biridirsə;
- audit olunan müəssisənin mühasibat uçotunun aparılması ilə bağlı xidmət göstərmmişdir;
- audit olunan müəssisənin mühasibat uçotunun bərpası ilə bağlı xidmət göstərmmişdir;
- audit olunan müəssisənin rəhbərliyində yaxın qohumu çalışırsa.
- audit olunan müəssisənin heyətinə komputer sisitemindən istifadə üzrə idarəetmə xidməti göstərmmişdir;

618 Auditor təşkilatlar və fərdi auditorlar auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmi?

- bəli
- mühasibin qərarı ilə
- müəyyən hallarda
- xeyr
- audit olunan təşkilatın rəhbərinin qərarı ilə

619 Auditorun işçi sənədləri:

- auditin mütləq sənədləşdirilməsi - alınmış məlumatların işçi sənədlərində əks olunma-sıdır
- mühasibat balansında əks olunmuş informasiyadır
- iqtisadi subyektin auditor tərəfindən yoxlanılmış sənədləridir

- maliyyə hesabatında əks olunmuş informasiyadır
 auditor tərəfindən audit yoxlamasının aparılması üçün iqtisadi subyekt haqqında toplanmış bütün məlumatdır

620 Məcburi audit aparıldığda audit təşkilatı audit sırrını qorunmalıdır mı?

- təşkilatın rəhbərinin xəbəri olmaqla borcludur
 maliyyə orqanlarının xəbəri olmaqla borcludur
 yox, çünki məcburi audit onu əldə olunmuş məlumatların gizlin saxlanması zərurətindən azad edir
 bəli, borcludur
 baş məhasibin xəbəri olmaqla borcludur

621 Audit hesabatının dürüstlüyü barədə qərar qəbul ediləndə auditor nəyi müqayisə edir:

- cari səhvi əhəmiyyətliliyin səviyyəsi ilə
 modelləşdirilmiş səhvi əhəmiyyətliliyin səviyyəsi ilə
 faktiki səhvi əhəmiyyətliliyin səviyyəsi ilə
 keçən ilki səhvi əhəmiyyətliliyin səviyyəsi ilə
 yol verilən səhvi əhəmiyyətliliyin səviyyəsi ilə

622 Mühasibat hesabatı audit üçün sübutdurmu:

- bəzi hallarda
 yox
 bəli
 doğru cavab yoxdur
 ola bilsin

623 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Kassa , K-t Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir?

- kassada aşkar çıxarılmış artıq pulun mədaxil edilməsini
 təhtəhesab şəxslərə artıq pulun ödəniləyini;
 kassada pul vəsaitinin çatışmazlığını;
 kassa əməliyyatlarının tam əks etdirilməmsini
 təqsirkar şəxsden kassada çatışmayan pulu tutulmasını

624 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Ümumi mənfəət (zərər), K-t Kassa mühasibat yazılışı edilir?

- kassada aşkar çıxarılmış artıq pulun mədaxil edilməsini
 təhtəhesab şəxslərə artıq pulun ödəniləyini;
 kassa əməliyyatlarının tam əks etdirilməmsini;
 düzgün cavab yoxdur
 xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;

625 Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- kalkulyasiya maddələri kəsiyində adı fəaliyyət növü üzrə xərclər;
 müstəqim əmək məsrəflərinin tanınması qaydası;
 müstəqim material məsrəflərinin tanınması qaydası;
 kommersiya və inzibati xərclərin tanınması qaydası;
 qeyri müstəqim xərclərin tanınması qaydası;

626 Sənaye müəssisəsinin mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- müstəqim əmək məsrəflərinin tanınması qaydası
- xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;